

Mübariz CƏFƏRLİ

HALƏ

♦ Povest



Kəndə gələn gün eştidim ki, prokuror Şura ölüb. Dündü, bu elə bir fövqələdə hadisə deyildi. Şura yetmiş çoxdan ötmüşdü, seksənə çatdımadı, Allah bilir...

Xatirə doğrudan-doğruya gözünün qorasını sixirdi.

- Kəndimiz prokurorsuz qaldı, - dedim Xatirəyə. - Bundan sonra özünüüz güzlayın...

O, əsladığını unudub gülmüşündü, elini yelleyib mənə göz vurmaq istədi, yaş kırpikleri bir-birinə yapışıp qaldı, gözlerini ovuşdurub:

- Day düz-əməlli prokurorları da vecine alan yoxdu, - dedi. Ardınca soruşdu ki, mərhümən dəfninə gedəcəm, ya yox?..

Kende səfərimi rus qəbiristalığından başlamaq üzərəkaçan olmadığından, cavab verdim ki, yol gelmişəm, yorğunam.

Xatirə üz vurmadi və onun başçılığı ilə qonum-qonşu yığışış Şurani zurna-balabansız, beynəlmiləq qayda-qanunla basıldı.

Bizim yerlərdə qadımlar dəfna getmirlər, bu dəfəsə heç bir yasaq yox idi, ömrü boyu haqq-ədalət çarçısı olmuş qarının dəfni də demokratik şəraitdə keçmişdi.

Axşamüstü Xatirə bizi gəldi, mən kənddə olanda, o, bizdən el çəkməzdə. Mehribandi Xatirə, həm də mənim rəhmətlik dayımın arvadı idi. Dündü, dayımdan sonra iki dəfə əre getmişdi və onları da dayım gedən yera yola salıb oturmuşdu. Özü də, deyəşen, bu dəfə möhkəm oturmuşdu, daha əre getmək fikri yox idi. Kişiələr də ona yaxın durmağa ürek elemirdilər. Xatirə ələscizliyindən əməlli-başlı xanım-xatın dül arvad olmuşdu, rəhmətlik ərlərinin ruhunu aziz tuturdu. Hərəndən sonuncu qayınanası Gülnisəni qarşıyırırdı, guya, Gülnisə oğlunun yəsində deyibmiş ki, Əzräyilda günah yoxdu, Xatirə başyeyən. Beləcə, Xatirəni almaq fikrində olan neçə-neçə kişişini ayıltmışdı, qorxutmuşdu. Namızadılər geriləmişdi. Daha əyyam dəyişmişdi, can cananдан şirindidi...

Xatirənin başyeyən olmağı kənddə dile-ağiza düşsə də, o, camaatın gözündə elə falçı Xatirətək qaldı, intəhsəsi, sonuncu qayınanasının "başyeyən"

Halə

taptıtsından sonra axırıncı ərinin ölümünü qonum-qonşuya, tanış-biliş yerli-yataqlı anlatımağa çalışmışdı:

- Gündən elə Əzräyilindi, - demişdi yana-yana. - O gecə Mehdiyan (Xatirənin üçüncü eri) soyuqlamışdı. Bankaladım yazılı, sonra dedim sən yət qrvatda, xəstəsan, qoy Gülnisə yerde yatsın, at kimi şeydi. Men hardan bileydim ki, gecə Gülnisənin dalınca Əzräylə gelib qrvatdadıyının yerdekini deyişik salacaq?.. - qayınanasını borclu çıxarıb özüne bərət qazandırırdı.

...Xatirə artırmaya çıxanda anam soruşdu:

- Ayaqoluna girdin?

Xatirə ketidə eyleşib bərkədən:

- He, e, he, - dedi, - arxayı ol...

Mən piqqaplıdır anamdan sorusundum:

- Qarnını boşaltmayanı evə buraxırsan?

- Əşti yox, - anam səbirlər izah elədi. - Adam yas yerində qayıdanda qabaqca ora gırı...

Anam "Quran" oxuyub namaz qılan olmasa da mövhumatı idı. Xatirə də həmçinin... Mənse tam qənəata gelməmişdim, yol ayricindiydim, gah tanrıya, gah şeytanı qulluq eləyirdim.

Bayaq ağılayıb-sızlaşması ebəmsiş, Xatirə prokuror Şurannın dəfnindən elə şirin-şirin danışındı ki, elə bil toydan qayılmışdı. Özü də dedi ki, day yas-mas qurtardı, bircə günün içinde Şura ilə haqq-hesabı yürütürdük. Kimsi ona yas saxlayan? Yası saxladın, kim gelecek, nəye görə galəcək? Yakşı, yasın xərcini kim çəkəcək? Gələnlərin qəbəgindən bir stekən çay... bir stekən çaxır qomyaq lazımdı, ya yox? Onu düz deyirsən, Məsmə xala, - Xatirə üzünə anama tutdu, dayım arvadı olsa da hənişə anama "Məsmə xala" deyərdi. - Galən çox olardı, birləşin qabağında bir stekən çaxır qoy, o saat kəndin bütün alaşları yığışib yasda sına vurun. Elə o qəbirazaqan Alık camaata deyir ki, bəs Şurannı evini satıb onu yerdən tətənəli götürmək lazım idi. Dedim, sözü kime vurursan, ay qəbirazaqan xordən? Körklündən neçə gün müftə-müsəlləmə tuluğunu doldurmaq keçir? Şurannın halına yanansan, alma da qazdırıq qəbrin haqqını, yəni səni qazdırığın yere giresən. Bəs neçə gün mən Şuraya qulluq eləyəndə, "qə" deyəndə ət, "qu" deyəndə su verəndə hərda olmuşdun, hay?.. Ağsəqalıma bax menim! İnşallah, dedən ölünda ev-əsərini satıb yerdən tən... - deyəsən, söz Xatirənin yadından çıxdı, - padşah kimi götürərsən, qəbrini da pulsuz-parasız özün qazarsan.

Anam heyretləndi:

- Lap elə belə dedin?

- Niya demirəm, ay Məsmə xala, özündən qorxuram, ya dədəsinən? Alikə dedim, belə üreyiyananças, dəmirdənmə, ağaçdanmı, bir xaq düzəlt, heç olmasa, qəbre başdaşı olsun. Qayıtdı ki, gərek pulunu verəsen, o boyda evi rəhmətlik sənənə başışlayıb, - "rəhmətlik" dedi, heç "estəqəfürləlləh", da demədi, Allah keçin günahımdan, Alıkın dili ilə deyirəm, o na bılır kafir nədi, müsəlman nədi, - indi bəs-on manən xərcleməyə ürayın gəlmir.

Dedim, gözüne girsin sənin o ev. Na evdi ə, o! Tövəlye oxşayı, qoluzorlu bir kişi - day sənin kimi qəbirazaqan xordən yox e - dartsa, sütununu çıxar. Camaat piqqaplıda güldüldü, qaraqan Şurannın meyiti qaldı ortalıqda. Dedim, aye, ay haramzada, sen o kisinin oğlu deyilsənmi ki, dədən kolxozen neçə min pulunu yeyib damlanmışdı, anan da gedib yixilmisi bu arvadın ayağına ki, ay Şura, amanın gündündü, bir çəten yetimim başsız qalacaq, mənə kömək elə, ölmüşəm, yerdən götür. - Xatirə anamın gətirdiyi çaydan bir qurtum alıb çay qasığı ilə fincandan balaca nəlbəkiyə mürəbbə tökdü və qasığı yalaya-yalaya davam elədi. - Bu o arvad döyüldüm ki, sənin oğru dadənən görə tamı rus dilində Bakıya, Moskvaya, Beermeyə, - deyəsən, BMT-ni özündən uydururdu, -

bir vəqon məktub yazdı. Anan bax bu arvadın, Şuranın o uquq-sökük daxmasına zənbil-zənbil mer-meyva, araq-caxır, qutu-qutu sıqaret daşımından yorulmuşdu. Soruşan da deyirdi ki, halal xoş olsun, Şura mənim bacımdı. İki gözüm cixsim yalan deyirməm, bu qulaqlarımın eştmişsem, özü də bacılığım-zadim yox e, bacım... Şura mənim bacımdı! Belə deyirdi sənin anan... İnhamırsın, arvadlı-kişili burdaklının hansından deyirsən, soruşaq. Bir ara anana "rus Həlime" de deyirdilər. Yaxşı, Şura o daxmasını mən vermeməydi, kənddə bir başipaşaqlı irəli durmayaqacıdı? Belə, yaziğin həc evi-mevni yox idi, qalib iylənləndiyi meyiti? Bu kəndde bir kişi var, ya yox? - Biğbirurnalımlardan bir-iķisi sır-sifatını tərtufsa da dillənen olmadı. Dérine getdiyi məni anlayıb vali çevirdim, Alıkın üstünə yeriylə çıxmırıdm - Aye, bax, sənin xalan özüb, - elməle Şuranın meyiti işarə edədim. - Adam da dost-doğma xalısının qəbrini qazanda pul alar? - Mən irəli getdikcə Alik gerileyirdi, axırdı sürüşüb dali üstə tətəlli ilə düşdə qəbrin içine. Day etrafadakilar güləndə ağızn-zadin tutmayı. Lap dilxor oldum. Ölü basdırmaqla gəlməmişdi, ya şeyx Nəsrullah sayğı ölenləri dırıltmeye? Carnaat xeyr-şərin yerini bili ki... Alik yaziq-yaziq qəbrin içindən boyanıblı: - Nə dushmanı mən, mənim üstümü, - dedi. - Şura xalanı, - bu məqamda kənddən qəhqəhe qopdu, - men öldürməmişim ki...

- Bəs başdaşı işini neylədin? - anam xəbər aldı.

- Sağ olsun Ramazanın oğlu Xəlili hardansa iki dənə kubik getirilər ele-bele qoyma qəbrin üstüna. Xaçfason qoyma daşları. Birini enine, birini uzununa. Hələlik bəd döyül, arcaq, yeqin, axşam o kubikləri oğurlayacaqlar. Selimin gədəsi İsmayıllı daşdan tezə zaxod tikiş. Heyet qapıları da düz rus qəbiristanlığına açılır. İsmayıllı orda daş qoyar? Onu görüm titkiydi yere başaşağı düşsün...

- Mən gülmələ istəyəndə çəcadım, gözlərmin yaşardı, əlimdəki stekanı güclə nələməyə qoydım. Xatire kürəyim bir-iki nataraz yumruq iləşdirdi, yanmışın eli yaman ağırdı: "Hamısı sənin..."

Anam gül-gülə deyi:

- Ay Xatire, az gildür uşağı...

- Budu uşaq? - Xatire gözlərini bərəldib meni göstərdi. - Ay Mesmə xala, otuz yaşında da uşaq olur? Şəhərdə bunun boğaz eləmədiyi arvad qalmayıb...

Anam elini ağızına apardı:

- Buy, abrin tökülməsin...

- Məsme xala, valla, meni alsa, canım dincələr. Az, hansi qızdan əskiyyəm?

- Xatire bir qəhqəhə çəkdi ki, az qala pəncərələrimiz çılıc-çılıc olub tökülcəkdik.

- Kiri, az, kiri...

- Cami sekkiz yaş böyüyəm de... - Xatire mənə göz vurub üzə dardu. - Başbaşa verib dolanarımda...

Anam borclu qaldıram:

- Na deyirəm, Allah xeyir versin, - deyib artırırmaya çıxdı.

Anam olaqdan çıxan kimi Xatire ciddiləşdi:

- Neça günlüğə gəlmisin? - soruştı.

- Üç-dörd günlük...

- Xeyir ola?.. Otpuskaşa-zada çıxmışın?

- Yox, kışlışın arvad xəber göndərmişdi Vilayətin oğlu Qiyasdan ki, bir ildi kənd-kəsəkde görünürmür, durmayaqib gelsin...

Xatire bic-bic qısmışdı:

- He?..

Qulaqlarının şəkliyidim:

- Nə məsəledi ki?

Üzüme baxdı:

- Bilmirsən?

Çiyinlerimi çəkdim:

- Yox.

Gülmüsünüb:

- Sabah bilsən, - dedi ve səhəbəti deyəşdi. - Kişi hardadı?

Söhbətin meğzini bilməmiş zor-xoş cavab verməli oldum:

- Görəməmişəm. Arvad deyir, deyirmanı buğda aşparanlara qoşulub gedib erməngilə. Bekar adımda de...

- Day men gedim... - Xatire qalxdı ve qapının ağızında anamlı qarşılıqla.

Anam dil-ağzı eledi:

- Az, hərə gedirsem, xörek getirirəm...

Xatire oturmadı, evezində mən lezzətlə yedim. Yeməkdən sonra həyətə düşəndə eşitdiyim mal-heyvan böyrüsündən, qoyun-quzu mələritisindən, itlərin yeknesək hürüsündən, birdən-bire xoruzların səs-səsə verib banlamasından anladım ki, kənddəyəm. Şəhərdə de tez-tez itlərin səsini eşidirəm, bizim məhləl it-pişkəl doldu, ancaq orda itlərin hürüməsi bizim kənddəki itlərin səsini bənzəmir. Şəhər itlərinin səsində - xüssəsən, yiysiz küçə itlərinin - yaziqliq, qorxaqlıq duyulur.

* * *

Gün günortaya qalxanda oyandırm, atam gəlməmişdi, xalam bizidehydi. Əl-üzümü yuyub atamlı atımla görüsündən, xalam marçula-sır-sifatımdan öpəndə dalağım sancı. Çünkü bu hemişəki baxış, hemişəki öpüş deyildi, budeğələ öpüşə baxışda ayrı bir sırlıq vardı.

- Niye bele sinixməsan, qadan alım? - xalam istiqənliliklə soruştı.

Artırmağa eyleşib çay içə-icə anama baxırdım ki, yemək gətirsin (atam menimlə hal-əhval tutub harasa getmişdi), anamsa tərəpnəmk bilmirdi, qış-gözünə oynadıb bacısı ilə him-cimləşirdi, işarələrini açıq-əşkar sezirdim, axırdı bəzibik xəber alırdı:

- Nolub e, size?

Xalam qabağa düşdü:

- Yaziq Fəridə, bütün gecəni yatmayıb. Bu gün de obaşdan durub bir toyuqplov bişirib ki, gel görəsen. Soruşdum, az, plovu neynirsən? Dedi, neca neynirsən, xaloğlum gelib, onun adına bişirərem. Qız dediyin bəndənən elə ruzulu, elə bərəkətlidi ki, bisişdiyi xörəyi bir toxana adam yesə, qurtarmaz. Evde qazan asanda bütün kend etrindən bıhuş olur, - xalam üzünü anama tutdu. - Az, Mesmə, plovun iyi gelir?

Anam burnunu çəkdi:

- Gəlir... Bəh-bəh...

Yaman acmışdım, tez dilləndim:

- Getirin də, neyi gözleyirsiz?

Yene baxışib bir ağızdan xəber alırdı:

- Neyi?

- Plovu...

- Plov biziðdi... Fəridə deyir ki, xaloğlum gəlib mənim bişirdiyim plovdan yeməsə, ömür-billəh onun üzüne baxmaram.

Gözüci anama baxdım, anam qəcīne-qəcīne:

- Get de, beş deqiqəlik yoldu, - dedi. - Get, Fəridə sənə qulluq eləsin. Özgəzad döyül ki...

- Get, qorxma, bizim kişi de öydedi... - xalam onun sözünə qüvvət verdi.

Məsələ ayındı, getməseydim, qabağıma quru çörək de qoymayaqacıdlar. Ayaqda duranda anam qacış otşa girdi ve tezcəne artırmaya qayıdış əlindeki qızıl boyunbaşını uzatdı mənə:

- Bunu verəsen Fəridəyə...
 - Yaxşı, - deyib boyunbağını boynuma saldım.
 Demeli, bir qarın çəreye görə kəndin başından ayağına düşməliydim. Yediyimnin hesabını da boynumda ilə ödeyecəkdim.

Evdən çıxanda fikirlərdim ki, Kürün qırğı ile gedim, amma yadına Xatirənin dəfn səhbəti düşüyünden, yolumu kendin içindən saldım. Rus qəbiristanlığında çatınan Xatirənin üzəq-görənliliyinə mat qaldım; Şurənin qəbrinin üstündə daş-mas yox idi. Hələlik tezə qəbr köhnələrdən ayrılmam mürmükündü, sonralarən yağış, külek qəbr iöküdürücəkdi, qədim qəbirlərdən seçilmeyəcekdir. Kimse qəbrin üstüne iri kötülük qoymuşdu. Ayaq saxlayıb İsmayılgılın həyətinə göz gəzdirməliydim, darvaza bağlı idi, hündür daş hasardan içeri görmüründür. Hər halda, o boyda kötüyüt getirib qəbir üstüne qoyan insaflı oğru idi, hem de, indi Sura üçün bunun elə bir fərgi yoxdu.

Baxdıqında darvazadan İsmayılin arvadı çıxbı:

- Koş gəlmisen, - dedi.
- Qadının gündən qaralmış sir-sifətinə, əlindəki süpürgeye baxa-baxa;
- Sağ ol, - dedim.
- Qadin elini "günlük" eləyib alınna qoysu:
- Xalangılı gedirsem?

Duruxdum:

- He.

Qadin məni təmam təccübəldirdi:

- Get, Fəridə seninçün plov bisirib.

"Yəqin, Fəridənin plovunun iyi İsmayılgılə çatıb," - düşündüm. Geri qayıtmaq istəsən de özüüm toxraq göstərdim. Adı dillərə düşməş plovdan hökmən dadmalı idim. Qadını karıxdırmağa çaldıdım:

- Eşitdim İsmayılgıl daşdan ayaqyolu tikir...
- He, tikir, - qadın biqanəlli cavab verdi. - Anan deyib sənə?

Bu arvad gicdi e, ayrı dərdimiz-azarımız yox imiş ki, oturub İsmayılin tikidiləri ayaqyolundan danışdıq. Açıca düşüb dərinə getdim:

- Prokuror Şura ölüb, deyirəm...

Qadin təsdiqlədi:

- He ölüb, ordadı da qəbri, - qəbiristanlığla sarı boylandı. - Üstündə kötük olan...

- Bəs Xəlil dəki dənə kubik qoymuşam qəbrin başına. Xaç evəzinə...

Qadının cöhəsinə hirsli-hikkəli təbəssüm qondu:

- Onu Xəlil yox, Xatirə deyər...

Dillənməyib yoluma davam edədim. O, özündən çıxmışdı, beləliklə də, mənim kefim durulmuşdu. Bir az gedib arxaya baxdım, qadın əlindəki süpürgeni misri qılınc kimi başının üstüne qaldırbı deyinirdi. Güle-güle xalamgilə gəlb çixdim...

...Küm inanardı ki, Fəridə kənd qızıdır? Əlini ağdan-qaraya vurana oxşamırdı. Elə bəzənmişdi, deyərdim toyu haşırlaşdıb.

Həyatdakı kresloya yayxandı, Fəridə adı dillərə düşməş plovu getirməyə getdi.

Siqaret yandırdım. Az çekirəm siqareti... Yadıma düşəndə-düşənə, gündə bir-iki dənə...

Fəridə, nəhayət... plovu süfrəyə qoysu. Sini dolu idi.

- Bu qədəri kim yeyəcək?

- Sənən men...

- Dədən hardadı?

Çiyinlərini çekib:

- Mən nə bilim, - dedi.

- Tekşən evdə?

Başını tərpədib masa arxasına keçdi, mənə yanında yer göstərdi. Kreslodan qalxıb stulda oturdum. Baxdım ki, süfrədə her şey var, ancaq yene ne işe çatır. Hə, deyirəm, axı, boşqab gözümə dəymirdi, eli sinini qoymusdu qabığımı. Yəqin, isteydi bət qobdan, daha doğrusu, bə sinidən yeyək. Çok ədəbi, meriñli qızdı, yeməye ilə uzatmayıb məni gözleyirdi.

- Dədənin içməye bir şeyi yoxdu? - soruşdum, düzü, içməzdim, içkini ona görə yada saldım ki, özünü serbest hiss etəsin. Elə men özüm də! Elə bət tikan üzündə oturmışdım, məna ele gelirdi ki, qonum-qonşu, tanış-bilis hasarın arxasından uğruna boylanıb bize izləyir. Məni çəsdiran bir də bu idi ki, Fəridəyə həmisi uşaqqı kimi baxmışdım, indise yanında tükü-tüküden seçən, bezebk-düzəkli, yetişmiş bir qız oynamışdı, bilmirdim üzümü nece aparırm. Əslində çıxış yoluñ düşünmedən, fehmen tapmışdım, ekstremal şəraitdə yol tapmaq üçün düşünməməmə ebsəmiş, ilk aylına gələni eləmək lazımdı.

Evdən araq, şampan getirdi.

- Şampangi apar, - dedim. - Mən şampan içən deyiləm.

Könülsüz apardı. Deyəsan, korladım işləri. Bəlkə, şampanı özü içəcəkdi? Masada iri qədəhərələr vardi.

O saat biliñirdi ki, çıxdan evde qalan araqdı. Polşa arağı mən instituta girən vədələr bol idi.

Qız qayıdbı eyleşənde:

- Mən bu araqdan sən balaca olanda içmişəm, - dedim.

- Ele elime bu geldi, - daha məni gözlemədən qaşıqla sinidəki plovdan götürdü. - Ayrisına da getirə bilerəm, - dütünuñ nazla, əda ilə ağızına qoysu.

Yaxşı hər alışmışdı görüsə, amma bir balaca yekexanaltı vardi, yəni "əvimizdə növbənöv araqları çoxdu". Hələ qabaqcədan evdən kreslo getirib həyətə, tui ağıacının altına qoymağı da yekexanaltıñ nişanesi idi; biz bələ yaşayırıq. Əvveller xalamgilı bizdən fərləndirdən elə bir maddi güc-qüvvə sezməmişdim...

Birinci qədəhi boşaldıb yemənəyə girişdim. Üçüncü, ya dördüncü qədəhdən sonra xalaqızına primitiv bir kompliment də dedim: "Öz aramızdır, sen çox qəşəngsən". Bayağdan yeməkden el götürüb mənə baxırdım, deyəsan, sözlərim xoşuna gəldi, ciòhəsi nurlandı: "Sən hełə ne görmüsən ki...". İkibaşlı cavabdan karıxdım. Məqsədim yeyib-icib evimizə dönmək idi, sadəcə, xalaqızının könliñü xoş eləmək istəyirdim, yazılıq gör nə qədər azyiyət çəkməşdi. Özümü yüksəldib ehtiyatlı soruştum: "Nə mənədə?"

Xalaqızı yanındakı stuldan durub - dəha orda oturmağın mənası yoxdu, onşuz da heç ne yemirdi, - menimlə üzbezər oturdu. Arın-arxayıñ ortadakı boşqabdan bər dilim qarız gotürdü, mən içdikcə o, sərbəstləndirdi. Əslində buna sərbəstlik də demək olmazdı, öz evlərində nəsə yemək üçün məndən izn almayaçaqdı ki?..

- Yəqin, bəsha düşürsən, - qarız yeyə-yeyə söza başlıdı. - Bizimkiler də, sizinkilər de istəyir ki, mən sənə gelim, - yene dikbaşlıq eləyir, "sən məni alasan", bədebdə, "bizi evlənək", demir, bəlkə də bəle incəliklə düşünməyə dünyagörüşü yol vermir. - Bunu kənddə bilməyən yoxdu. Neçə ildi sənən adın menim üstündədi, mən sənən adını uca tutmuşam, - bələ pafoslu sözlərlə qarız yemek qetiyən uyuşmurdu. - Başqa qızlar söyleyiş kündə-bucaqda gündə biriyle görüşməmişəm. İndiki qızlar yetişmiş kimi başlayırlar çöldə-bayırda alt-varişə. Məktəbdə oxuyandan kişişlər, oğlanları sürüşürərlər. Elə bilişən, məni isteyən-zad olmab? Sınıf yoldaşım Famil, Vilayətin oğlu, Qiyyasın qardaşı məndən ötrü dəll-divanı idı, həndəvərimizden el çəkmirdi, qapımızın ağızında gecələyirdi. Yaxşı ki, esger getdi, yoxsa bizim məsələni eşitşəcə araya qan düşərdi, - bu yerde araq böğazında qaldı, gözlerim yaşardı, Fəridə araya verdi və mən toxtatıyan sonra davam etdi. - Mənə qalaq-qalaq məktublar göndərirdi.

Məktəbdə oxuyanda... İndinin özündə də məktub yazır mənə, mən cavab vermesəm də, o məktubları oxumadan cirib atsam da, yazar... Məni istəyənletin hamisina, elə Fəmle de demmiş ki, mənənən gözünüzü çekin, məni xalam oğlu isteyir. Eşidən-bilən geri dardu, Familindən savayı. O, geri durmur ki durdur. Ancaq mən ona "he" deməmişəm. Sənə xeberdələr eleyirəm ki, ağızgöygəçklərdən bir söz eşitsən, cin atına minməyəsen. Xatirekimilərə ne var, işləri-peşələri ona-buna qara yaxnaqdı, elə bilerlər hamı bunları tayıdı, kişi góren kim tumanın çıxardıb ayaqlarını qaldırıb. Dəsəller, dilleri quruyar axı, mən góren kim tumanın çıxardıb ayaqlarını qaldırıb. Dəsəller, dilleri quruyar axı, mən sənin başını aşağı eleyen bir iş tutmamışam, tutmaram da! Elə blişris, mən məktəbi qurtarıb xalxın qızları kimi instituta gire bildiməzdəm? Gələrlə göstərəm atestatımı, bütün qıymətlərim dörd-beşdi. Birce "bədən tarbiyesi"ndən Şirin müəllini "üç" yazdı mənə. Ele o "üç" ü sənə görə alırdım. Qızılar soyunurdur "bədən tarbiyesi" dərsində, mən soyunurdum. Cənubi Şirin müəllimələr az aşın duzu deyildi, gözü qızların döşündə-başındıdaydı. Mən birce dəfə də soyunmadım, Şirin müəllimələr de açığa dedim ki, soyunmayıacam, xalam oğlu bilsə məni də, səni de öldürər. Şirin müəllim bir söz deməsə de açığa düşüb mənə "üç" yazdı. Tekə sənə görə getmedim oxumağa... - nəhayət, Feridə qarşızı yeyib qurtardı, elini-ağzını saləftik ilə sildi. - Qiymadım sənə, istəmedim ki, şəhərdə üzü-zülər görəmüs kışlər mənə baxsınsı. Bize paşılık eleyən çıxdı, bii sey oldu-olmadı, Xatirəgil beşini də üstüne qoyub danişir. Gör şəhərə getseydim nələr düzüb qosardısları. Mən de dedim, Ali məktəb, institut-filan sənə qurban olınsın. Əger oxumağa getmedimse, hələt ki, mən de etə getmeliyem. Kimin qızından əskiyəm?! Sınıfmızdakı qızların bir-ikisi şəhəre oxumağa getdi, qalanları era... Düzüd, hələlik nişanlı olanlar da var, onlarına da bu gün-sabah toyaları. Çoxu ele son zəng günü qoşulub qaçı, ev-eşik oldu. Yaxşı, mən əre getmeyib yəni sənə göləşəm camaata haqqımızda no fikirləşər? Bacılarım mən yaşda olanda oğul-uşaq sahibi idilər. Mən evin sonbesiyiymə, elə sen de, - son kərə qədəhi doldurub boş butulkana masanın altına qoyдум, çox içdiyimdenmiş, yeyib ağırlaşdırılmışdım aşağı eyləndə başım qicallendim, az qala stuldan yixılacaqdım, birtəhər dikəlsəm de tənbələmişdim, oturdugum yerde mürküylərirdim, gözümün birini ağıb birini yumurdurdum, bir butulkaya ellü faizlik Polşa arağıñı içmək har oğulun işi deyildi, özü de plovla araqə sen deyən tətmur, doğrusu, inanmazdım ki, bu qədər içəcəm, arağın ağzını açında serbestlik üçün bir-ikil qədəh vurmaq fikrindəydim, vessalam... - deməli, biz evlənsek bizim ev, sizin ev, üstəgəl sənən şəhərdəki evin bizim olacaq, - səhəbet alış-verişə yönələndə bacardıqca dıqətəmi cəməiley qulaqlarını şəkledim. - Pis dolanmayaçaq, blişris, anam na qəder cer-çehiz alib mənə? İstəsen burda yaşayarıq, istəməsən, şəhər köçər. Qızımız həkim olar, oğlumuz da...

Bu yerde yorğun-yorğun xalaçığının sözünün tamamladım:

- Tamada...

Inçik-inciç dodaqlarını düzüb davam elədi:

- lii...yo... Elə demə... Zarafar yeri deyil, mən ciddi danışram. Ola biler, sənə gülmeli görünür, anniyiram, kişi xeyləğisan, ne vecinə... Ancaq indi bütün kend bilir ki, sən biziñ oturub plov yeyirsən, araq içirsən. Özüm istəmədəm senen tekbətək, üz-üzə oruq, razılıq gelek, derd-sərimizi bölüsek. Camaat bizdən toy-düyün gözlezir, sən qıymazsan, axtıq dögməca xalanın evində yeyib-ib, qapını cirib gedəsən, xalan qızı el içində rüsvay olsun, Xatirenin elinə girəvə düşün. El-oba bəndən qəti tedbirlerə görzəlib, - "qəti tedbirler" kəlmələrini mən çox işlədirdim, inanmazdım ki, Feridə belə deyəcək, təmūmiyətə, Feridə belə sözələr deyə bilər. - Həm də, iraq-İraq, sənən haçənsən alacağın qız mənənən yaxşı olmayacaq ki... - zəndə üzüñə baxıb hiyələrcəsinə, bic-bic qırımsı.

Axırıncı qədəhi içib güc-bəla ilə stuldan qalxdım ve yandaki kresloya yayxandım:

- Yaxşı, - dedim heysiz-heysiz, - gərərik qəti tədbirləri. Sən bir çay getir... Xalaçızı istiqanlılıqla dedi:

- Mer-meyve-zad yemedin e...

- Besdi, daha yemeye yerim yoxdu. Çay getir.

Bilmirəm, Feridə çay getirdi-getirmədi, çayı içdim-içmədim, gözlərimi açanda ay-ulduzteher kölgə gördüm, ağızım zəher dadırı, dillim-dodağım qurmuşdu, azca özümə gəlib gözümə alağaranlığa alışanacan yan-yörəmə baxdım. Iri təxərəcə qıpalq uzanmışdım, bedənim ezzin idi, başım şisib balqabağa dönmüşdü, bircə şeyi başa düşürdüm ki, evimizde deyiləm. Birtəhər stulun başına atılan salvar-köynəmimi tapılıq gevindim. Qalxanda başım yüngüləcə gicəldi. Termən yapışdım, demə, o da möhkəm deyilmiş, az qala aşacaqdı. Termənə məni saxlaşdırıb kimi, mən də onu aşmağa qoymadım. Güzgüdə yepyeke qaraltdıtan savayı heç ne görmədim. Ətrafdan da səs-semir gəlmirdi, deyəsen, evde heç kəs yox idı. Artrımda çıxdım. Gece idi, hardasa itlər hürüşürdü və o hürüşlərin içinde öz adını özəlik-özəlik eisdirdim, elbəttə, məni itlər yox, kimse çağırırdı. Qonşu otagi perdedən slave cuna da çəkilməli qapısı açıldı. Astanadan içeri boyolandım. Otağın arxaya, bağ-bağça pencəsə vardi və o pencəcəndən bozumtuq ay işığı divanda lüt-üryan uzanın Feridənin çılpaq bedənəne düşürdü. Qefil olə bil başının ağırsı kəsdi, heysizliyim keçib getdi, səs salmamaqdən ötrü ayaqlarımı yavaşça döşənməye basa-basa, emhalca divana yaxınlaşdım. Ay işığında qızın aqəppaq bedəni bərəq vururdu. Durdugum yerdəcə ona tamaşa elədim, sonra, diz çöküb elimi ürkət-ürkə döşlərindən qezdirdim, yumşad qarnına, göbəyinin üstüna siğal çəkdim. Qırmıldanmırı, ya yatmışdı, ya da özünü yuxulğu vurmuşdu. Dodaqlarımı qızın döşlərinə toxundurunda oyandı, deyəsen: "Nə olub, ay bala?" - piçildəl. Tez özümü bayra atdım, cənubi kənirlilə səsini tanrıydım. Görünür, hələ tamam ayılmamışdım. Çəkmələrimi tapmayıb ayaqyalın heyəti düssərdim, heyətdəki masa bomboş idi, stullar, kreslo da gözümə deymədi. Kreslonun yerində bir vədrə sur vardi. Vədrəni masaya qoyp basımı suya soxdum. Başımı vədrəyə soxnmamışdan elimi böğazıma salıb heyəti bir balaca batırırdım və darvazanı açıb heyətdən çıxdım. Hər yən qaralanıq idi, ağırlıq, nərin gecə buludları tez-tez ay qabığını kesirdi. Ayaqyalın, başının suyu boyun-boğazımın düzüllə-süzüllə Kürün qıraqı ile evimizə qayıtdırdım. Kürün suyu qapqara qaralmışdı, arabir ay gece buludlarında "azad olanda" suyun üzünə bozluq kökürdür. Yas köynəyim bədəniməye yapmışdı, ayaqlarım kol-kosa ilirdi. Hərəndir dayanıb ayağımın altına baxırdım. Kənd yatmışdı, yoi boyu məni qurbağaların qurultusı və cırcıramaların aramsız, yeknəseq neğməsi müşayit eleyirdi. Sanki yer üzündə qurbağalarndan və cırcıramaldan qeyri canlı qalmamışdı. Uzaqlardan gelən motor uğultusu, kətə səsi belə qurbağə və cırcıramaların "hemrəyli" qarşısında kəsərsiz idi. Evinizə az qalmış qurbağaları, cırcıramaları unutdım. Hardansə peydə oları bət dəstə it hürüşə-hürüşə düşdü dälincə. Daş-kesəsdən tullayıb itləri qorxutmaq fikrindən vaz keçdim, səs-küydən duydum ki, itlər çıxdı, qarlınlıqda daş tapıb atanacan iş-isden keçer. Həm də, daşı hara, nəyə atacaqdım, heç ne görmürdüm. Uşaqlıqdan bilmərəm, bizim kənddəki qurdbasən illeri heyətdən buraxırdılar ki, camaata xəter toxundurur. Göresən, hansı başdanxarbur buraxıb itləri bayra? Hürüşmədən bilinirdi ki, arxamca qılıyəsiz küçə itləri yox, qurdbasəndi.

Yulqınluğunda gizlənmək ağılsızlıqlıdı. Eve çox qalsayıdım, özümü Kürə vuracaqdım, hələlikse, qəyməqə basıdım, itər boğuş seslə hürüşə-hürüşə arxamca gelirdi, get-geđə boğuş, hikkəli hürüşü lap aydın hissə eleyirdim, itlərin qəzəblə nefesini duyurdum. Kend evlərinin çoxunda iki heyət qapısı olur. Birı əsas darvaza, o biri arxada balaca qapı, bir növ, dal qapı... Bizim heyətin Kür tərəfdən dal qapısı olsayıdı - atam baliqçılıq eləsəydi, hökmən olardı, - evey

çatmışdım. İndəcə hasarımız boyu fırınlar darvazaya yetişmeliydim. Darvazasına bağlı idi. Gerek elə arxadan aşadım hasarı, boş yere vaxt itirdim. Dəsə hasara dirməşdən köynəyim ciridi. Hasarın üstündə oturub nefesimi dərə-dərə ilərə açıq verdim, ilər də aşağıda darvazanın dibini eşəyerek ses-sesə verib hürküdü. Ancaq bu uzun süredi, men artırmaya qalxanda hürümə kesildi, qefil sakinlik çökdü, sanki bayırda it-mit yoymuş...

- Köynənin harda cırımsan?

- Gece hasarımızı aşında ciridi.

- Darvazanı niye döymdin? Açıq yatıram mən... Yuxum-zadım yoxdu düz-emənil.

- İlər düşmüsdüdə dalma, macalim olmadı...

- Yaziq balam, - elini saçırıma ele çəkdi ki, doğrudan-doğruya özüme yazığını geldi, - kənd-kəsəyə ilə-eyyamda bir yol gelirsen, ilər de tanırıñ seni. Xalan axşam zəng vurub dedi ki, orda qalacaqsan, ona görə bağladıñ darvazanı...

- Ayrı ne dedi?

- Həc na. Dedi ki, Fəridəni almaq isteyirsən, - yuxarıdan-aşağı üzüme baxdı, sıfetindən heç na oxumaq olmurdı, mənə elə geddi ki, onun cəhərsindəki qırışların şay artıb, belki, heqiqəten beleydi, cəxəndən görüşmürdük. - Amma sepi boynunda aparıb, boynunda getirmişəm...

- Nə sep? - elimi böğzərimə apardım. - Sepi yadına düşməyib...

- Halını pozmayıb yorğun-yorğun üzüme baxmaqdə davam etdi. İlər keçidkəcə balacalaşıb rəngi qarşın gözlerindən heç na oxumaq olmurdı, amma xatırımdı ki, men balaca oländə o gözler daha id, daha canlı idi, en əsası, daha işqli idi, bəzən par-parlıydırdı. Ya bəlkə men o vaxtlar her şeyi parlaq, işqli görürüm?

- Nəd?.. Deyəsən, məni evlendirmək planının özün cızırmızan, axı...

- Plan cızan olsayıydı, ne dərdim vardi. Dündü, yaşıń keçir, evlenmek lazımdı, ancaq ki, kimi alındı mənə ne dəxli? Özün yaşayacaqsan... Di gel, işi elə tutmadı gerəkdi ki, nə işs yansın, ne kabab. Neca isteyirsən eləce ele, amma anla ki, san sabah çıxbı gedəcəksen, biz, yeni dədənən mən lənəncən burda qalacağıq. Biz onsur da hamidən çəkniń, zəmane xarablaşıb, indi adamlardan nə desən gözlemək olar. Yaziq dədən - o da men xasiyyətdədi, düz deyiblər ki, ərən arvadın torpağı bi yerden götürüb-ləb - neçə qondı qəsən senin gözüne görünmür ki, birlənələ bilərsen senin başına ağıl qoymaň niyyətində, yaxud bu işlərdən xəberi var. Haqqına desəm, xəberi var olmaqına, ancaq ki, qabaqcıl manə deyib ki, Ay Məsmə, meni bu işi qatmaşın, oğul menimdi haçan isteyər evlənər, kimi isteyər alar, qızı bilər, oxumus adımdı, day bizim ona məsləhət verən vaxtmız ölüb...

- Belə işin vardısa, dünən sepi niye mənə verdin?

- Yox, men demirəm ki, xalanqızını al-alma, yox, yox... - eslində sualımı cavabsız buraxıdı. - Fərde pis qız döyl, gözümüzün qabağında böyüüb, doğmaca bacım qızdı, ancaq ki, yene de özün bilərsen. Sabab bir həngame qopanda üstümüze gelme ki, ay filan-filan olmuşular, bu nedə alımsız mən? Biz qoca adamlarıq, bizim dava-dəlaşlıq halımız yoxdu, bala. Heç senin də ipinin üstüne odun yığmağa taqətimiz qalmayıb. Düz-əməl bilmirki, ki, neciçən, şəhərdə, neynen məşgulşən, indi durub ayağızımı yere vuraq ki, evlen. Qefil sen de açıq düşü üzə durarsan ki, heç evlenmirmə! - zarafata saldı. - Siz evlenəndə məndən məsləhət almışdır? Bəlkə, şəhərdə gözəltin var, ya müharibə olduğundan, evlenmək istəmirsən? Görürsən, bir xeyli bəhane

tapmaq mümkündü, - aradan çıxməq yollarını gösterirdi mənə. - Belə ki, görürəm bə dava qurtaranı oxşamır. Qaldır başını, - dikildim, boyunbağını boynumdan çıxarıb elində oynada-oynada davam etdi. - "He" de desen, "yox" da desen, belə... - azca fikirəsə uyarı sözlər axtardı, - yumşaq de. Elə de ki, son gedəndən sonra - herçəndən sen heç kəş heç ne deməmiş, məsədini aqşamış guya, bizdən inciylə şəhəre qayda bilərsən, ancaq ki, bu çıxış yolu döyül, bə meseleinə birkərəmlik həll elə, bə diyünű rahatca aç, sonra buyur get, Allah əmanında - gelin bize "sağ ol" da desinler. Adamın cəlli dildi, bala. Qoca vaxtmızda düşmen qazanmaq bize yaraşmaz, axı...

- Ele cavanlıda da bələydi... Yادimdı, bacıma bir günde iker yenindən elçi gelmişdi, işki ikisindən "he" demənidir. Yaxşı ki, bə arada üçüncü istekli çıxbı qaçırdı qızı. Yoxsa biabır olacaqdı. Eləcəsizliyindən qoşulub qaçıdı yazıçı qız, xalxin qızları kimi kəlin köçmədi, - sözləri hay-küysüz deyirdim, adıca səhəbat kimi danışmış, doğrudan-doğruya adıleşmişdi mənim üçün olub keçənlər. - Xatire gelir bize, xaləmin qarasında o ki var döşeyir, dillənmirsən. Xatire gedir, xaləm gelib Xatirənin danışır, yene ağzını açıb birçə kəlmə demirsən. Axı, nəden qorxursuz e, evinizin içinde?..

- Bizim neyimizə gerek, qoca adımları... İndi kolxożun-molxożun adı qalıb. Hərə evinin qabağına bir stol qoyub İrandan, Türkiyədən, Dubaydan getirdiyini satmaqla dolanır. Bə biz neyleyəcik, dar ayaqda? Yaşımız ötb, bala. Əlimiz boş, arxamız-köyməyimiz yox... Gerek el-oba ile birteher yola gedib, dil tapib girileyik başımızı...

- Otuz ildi özünüze qoca deyirsiniz...

- Xatire vəkil tutub bizi, ya bacım? - anam da mənim kimi sakit idi. - Biri bacımdı, biri rehmetlik qardaşının arvadı. Mən niye tərəfəşkəl eleməliyəm? Hansı haqqı, hansı naqah yuxardakı bilər...

- Nə? Şikayet-zad da yazarlar ki?..

- Anam çəşə da soruştumlu arnlađı:

- Yox e, yəni Allah bilər. Tannı o dünyada her kəş öz əməlinə görə verəcək. Bizi kimlik ki...

- Anamı karıxdırmağa çalışdım:

- Demək, alımrıq Fəridəni, he?

- Yaxasını kenara çəkdi:

- Öz işindi. Fəridə yaxşı qızdı, öz bala-mdı, ancaq ki, yene özün bilən məsləhətdi. Dolanışq çətinlişəb, zəmane deyişib, adamlar yeməye çorayı güncən tapır, indi köhne palan içi tökməyin yeri döyül. Qardaşımı Əzryıl apardı, Xatire əre getdi, yaziq bacımı o vaxtdan düşməndi Xatirəye. Qardaşına görə, yoxsa, aynı ne şərki malları var id? Kaxtarsan bacım da haqlı, elə Xatire de... Cavan gelinin el-ayağının zencircileyib saxlamaq olmazı ki... O vaxtdan kendin yarısi Xatirənin tərəfindədir, yarısi bacımin. Elə o vaxtdan da men Xatire ilə bacımin arasında qalmışam. Qabaqlar kolxož vařı, iş-gütçə çıxdu, camaat pambıq yiğirdi, şübhədən çöle gedib gün batanda qayıdırıd, yorulub əldən düşürdü, odu ki, qeybətə, dedi-qoduya bir heylə imkan olmurdı. İndise is yox, güc yox, dedi-qoduq boğazacan. Odu ki, qalmışam oħan sunyun arasında. Bacımin başına Fəridəni sənə vermək məsləhəti giriendən lap alem qarışır. Gecəni da səksəkəli yatram, cüñki istəmərin sənən menim, ya bacımin səzüyən evlənən. Açığın deyim, qorxuram, bala, sabah yola getməsən, mən başıma haranın külüñü tökeçəm? Axır sözü yene gerek sən özün deyəsən.

Bacımda da heyle oldu, a bala, yadındı, iki nəfəre "he" deyib qalmışdıq kəsile-kəsile, bacım şəhərden, institutdan kanikula gələndə 'açlıq' məsələni ki, bəs bir işə düşmüşük, bir heftədi sən iki nəfəre vermiş. Düzdürü, üzük-zad almamışq, ancaq ki, verilən söz min üzükden irəlidı. Yaxşı ki, söz verdiyimiz

adamlar kendən döyü, biri dədənin uzaq qohumudu, biri mənim, ona görə heç birinden keçə bilməmiş.

Dərəm, qızın sehərdə isteklisi varmış, bize dedi ki, darixmayın, biz pert olmuşduq, utandığımızdan gizlenməyə yer arxarıdır, bacınsa güldükse güllürdü. Üç gün sonra şəhəre qayıdı, isteklisine qoşulub qaçı. Oğlan da qoymadı bacın institut qurtarsın, uşaq, ev-əşik qatdı başını. Zəhməti həder getse də, təhməndən qurtardı. Şükür, Allah canları saxlaşın, indi pis dolanırmırlı. Bize başqa ne gerekdi ki? Teki sakitlik, salamatlıq olsun. O ki qaldı dünən sənə verdiyim sepe, - nehayət, bayağıksı sulalının üstüne geldi. - Dünen qəsədən xalanın yanında verdim sənə bunu, - ovcunu ağlıq boyunbaşını göstərdi.

- Yeni, ay baci, men ikişli riyazım xeyir işə. Öger Fəridən əlsan onsuñ da nəyimiz var veresiylə ona, yox, almışsan da, eybi yoxdu, balaca sepdə de, halal xoşu olsun, təki ürəyində kin-küdürü qalmışın xalanın, - qimisdim, yamanca diplomatişin anam. - Dündüz, sen işləri bir balaca korlaşib sepi geri getirmişən, ancaq ki, eybi yoxdu, xalan gördü ki, men onu Fəridəne sidq-ürəkde göndərdim, sepi verende xelvətə senin qulqıqlı heç ne piçildəmadım. Gülmə, gülmə, baci meninə bilişem ne deyirəm, insəndi, ürəyinə ne desən geler...

- Saat neqəd? - səhərbəndi yorulub dikenlikdəm.

Anam saatə baxmaq üçün qonşu otaga girdi ve:

- Beşə qalib, - dedi. - Bu, başıma xeyir, gör ne qədər yatmışan...

... Yerindən duranda başımda ağız-zad yox idi, özümü yüypüngül hiss eləyirdim...

Cay-çörəkden sonra bayırda çıxməq istədim, amma xalamgıldan ayaqyalın gelmişdim. Dədəmin ayaqqabısını geyin bilməzdim, yazığın el-ayağı da boy-buxunu kimi balacayıd. Köhnə kır bəy ayağıma keçirib camatın gözünə görünəm - özü də kənddə qıymotimin gözgöresi artdığı zamanda - olmazdı. Anama dədim ki, çəkənmə xalamgılı qalib. Dedi ki, bilişem, xalan zəng vurub dedi ki, balam, deyəsen, uça-uça gedib, yuxudan duranda denen gelib ayaqqabısını aparsın.

Bu da siyasi gedidi, yoxsa, çəkənmə kirdmənə göndərmək çetin deyildi. Nə isə, evda oturası oldum. Təzecə şəm elemişdi ki, darvazamız hökmələ açılıb örtüldü. Xatirənin hay-harayı, səs-küy özündən qabaq gelirdi, darvazanın ağızında dedikləri artrırmada eşildilər:

- Aye, tezə gelinlər kim nösün ebe virmisen? - yuxarı qalxbı menimlə üzbestər eyleşdi. - Məsəmə xala yumurtazad qoymuyub ki, senin altına... - zarafat öz yerində, lakin Xatirə həmisiyi rəhbər, narahatdı. Heyətimiñ terifleyəndə de-guya, bizim heyəl-bacınan solqı-sahmanından, temizlilikdən aqcaqanad azdi buralarda - çəşqin görünürdü, özündə-sözündə deyildi. Tebib ki, Xatirənin terifi anamın üreyindəndi, cüñki evimizdə temizlik işlərinə anam baxırdı. Xatirə isə öz hindəydi, anama xox gelmek üçün yox, beynindeki fikirlərden yaxa qurtarmadan ötrü temizlik məseseləsinə atılmışdı ortaya ve yeqin ki, bu da ona kömək elemədi, tərəddüdüdəydi, hərəkətlərində de nizamzsızlıq açıq-əşkar duyulurdu; müreibəsi ilə dola qasıq elində durub xalmışdı, bilmirdi qasıq ağızına aparsın, ya müreibəni stekana, çayın içine töksün. Bir anlığa bayağıksı hay-küy də keçib getdi, araya süküt çökdü, nehayət, yeqin ki, özlüyündə qərara gelib şüxlədi, qasıqdakı müreibəni çayına tökü, qarışdırıb, menali-menali bir anama, bir məna baxış qas-qözünü oynatdı. - Yedin Fəridənin plovun?

- Ona sən hardan bilişən? - sorğurdum.

- "Qolos Amerika" deyirdi. - Xatirənin gülüşü aləmi götürdü, yaxşı ki, xalamgilə qonşu-zad deyildik. - Fəridə lezzətli plov bılır.

- Bilirəm, yedim...

- Aye, o qız heç qayğınaq da bışre bilmir e... - Xatirə şahid axtarış üzünü lajdımnez oturmus, bize qulaq asdığını, ya fikri uzaqlara getdiyini kəsdişmək müskül olan anama tutdu. - Düz demirəm, Məsəmə xala?

Anam cavab verməyib sakitçe çayından bir qurtum aldı, sanki yanında insinc yox idi.

Xatirə derinən getmedi:

- Kişi hardadı, ay Məsəmə xala?

Anam dedi:

- Ne bilim, çölde, - yox, arvadın qulağı bizi deymış.

- Men geləndən kişi evde tapılmış, - dedim.

- Yeqin, ordadı da... - Xatirə eli ilə hanarına göstərdi.

Anam çılınçlarını çekdi.

- Ora haradı? - xəber aldım.

- Sonra deyərem, - Xatirə çayını içib stekani nelbəkiye qoysu. - Dur, düş qəbəğəm, - Anama xala xətrin qalmışın ağızcuza izahat verdi. - Şurənin evində yir-viğis eləmək isteyirəm. Üşənirən nəse, qoy yanında bir kişi xeyləgi olsun.

Dediklərinə ne men inandım, ne anam. Hərçənd anamın sıfətindən heç ne oxumaq olmurdu. Xatirə qorxur... işə bax! Axşam-axşam da yir-viğis eləyər? Qonum-qonşuda adam qəhdəti ki, menim dalımcı galib? Sadəcə, "gedek biza" deyəndi, bundan min kere yaxşı idi.

Anam yene yaxasını kənara çekdi:

- Öz işinizdi...

Men dedim:

- Heç yere gede bilmərəm...

Xatirə durdu:

- Niye, aye, altına batırmamışan ki... - erkələ ayağa qalxdı. - Dur görüm, yoxsa, qorxursa ki, xalancı seni mennən görüb, day sənə gelmez...

- Əş yox e, - dedim çərsizliklə. - Ayaqqabalarım qalib olarda...

Xatirə qəhdəsi:

- Be necə gelmişən?

- Ayaqyalın...

Xatirə ciddidəsi:

- Qəsəndən gizlədirib, vallah, - anama baxdı. - Yeqin, cadu-madu eləyirə... - Anam dinmədi. - Gecə itdər dalına düşəndə ayaqyalın qaçırmışan, aye?... - Xatirə kürəyimə səppaldıdtı.

Təcəübündəm:

- Onu sənə kim deyib?

- Mirzə Xəzərden eştidim, - Xatirə pilləkəni enə-enə dedi. - Gel düş qəbəğəm, köhnəndən-küləndən gey, axşamı, göz-gözü görmür, kimdi sənə fikir verən? Day o ayaqqabılardan gözünü çeksən yaxşıdı...

Hələ de ayaq qalxmamışdım, Xatirə aşağında:

- Tez ol de, bir şey tap, geyin, - ciğirdi. - Səni dalima alıb aparmayacam ki...

Axşam-axşam kəndin başından vurub ayağından çıxdıq. Rus qəbiristanlığı, müsələmən qəbiristanlığı, təzecə təmir olmuş məscid - hə, məscidin yanından keçəndə Xatirə dedi ki, yeqin, dəden buradı, matim-mutum qurudu; deyəsen axtı, bizim kişi qocalığında mollalıq fikrinə düşməndi - İsmayılgılın evi, Xəlilgılın evi, məktəb, klub, İslami məğazası... Arabi Xatirəni düşmüsəkliyirdim: "Şurənin evinə gedirik, ya gözəmeye çıxmış?" Sözlərimə məhəl qoymurdur, birca: "Şurənin evi qəbirdi day", - dedi. Daha kəlmə kəsmədik,

tekdenbir rastlaştıqlarımızla salam-kelamlaşdıq, vessalam. Kend yerinde hava ki qaraldı, bayır-bacada adam olmur. Baxmayaraq ki, dədəm məscidde idi.

Düzüdürzüne getseydi, çoxdan mənəl basındıdıq. Xatire bütün kendi dələşib, dövriyəleyib - bəla burasındı ki, men de onunla flarınırdım - nehayət, Şurənin evlinin cöl qapısının öndündə dayandı. Xatirenin de evi burda idi, evveller aralarında uçaq-sökük hasar vardı, sonralar Xatire hemin hasarı söküdürülmüş, yəni Xatirenin heyəstindən de Şurənin evinə getmək mökmündü, eslinde iki ev bir hayətdədi. Arma bir olan heyətin iki cöl qapısı vardı ve Xatire açar çıxardıb Şurənin taxta qapısını nümayişkerənən açaraq heyele girdi, men de onun arındıca içeri daxil oldu. Heyət alaqrانlıq, qat-qarşıq, səlqisəz idi. Əlbəttə ki, Şurənin evi təref. Deyəsen, həqiqətən Şura basdırılardan Xatire buralara ayaq basmamışdı, kim nəyi həra atmışdısa eləce de dururdı. Ayağının altına diqqətə baxırdı ki, təsədufın nəyəse ilisib bürdənemiyim. Xatiredə günah yoxmuş, qarşılıqla saatılığın içinde addımları seslərinə eşitdiğər və yileyisinin cəmi üç gün qabaq olduğunu bəyinmədə dolasdıqca men özüm de xoşlanırdım, Xatirendən dalaqlınamağışçıldırm. Evin qabağındakı tut ağacının budağındada ruha, o dünyadan gələnə oxşar yekən bir qarallı vardı. Demə, kimse cirçə palar seribmiş ağaca. Palazın yanına cətəcətə sürdüdüm, ayağının altında qurbağa qaldı deyəsen, pəncəm boyda yumşaqlıq etimi ürpətdi. Yixilmamaq üçün el atıb palazdan yaşdım. Sonra əllərim murdar, kırılı seyya vurubüşümən kim salvarına sildim. "Şura hökuməti dağlımasında bu arvad beş-ən il yaşayardı, canı berk idi", - Xatire manzılın qapısının ağa-aça sükutu pozdu. Şurənin evi yerdən azca hündür, iki bir olaqlı, qabağından da şübhədən. "Dənen hökumətin ixtiyaçlı sənə dərüşub da", - otşaq göz gedzirə-gedzirə dillendim. Dəmir çarpayı, dairevi masa etrafındakı rangi getmiş stullar, ağzı qifili sandıq; - rus evində sandıq görəyim men qəribə geldi - otşaq sellə-qəshəmanlı, hündür tavarı tağılı idi, mənə, bizim kənddə basqa tavarı tağılı ev xoxdı.

"Kiri, aye, kiri, gic-gic danışın atacam səni bayırı, - guya, bura gəlməkdən ötrü əldən-ayaqdan gedirdim. - Elə bilirsin, cinnən-seytannan qorxuram? - düz deyirdi, evin tezəcə silinib şüpureləndiyüksəkdi. - Amma yaziqsan, səni qovsam, ömürlük bədəxt olarsan, otur görüm, - dünmez-söyləməş stulu alıltına çəkib masaya dirsəkıldım, qefi xof basdı məni, ya neydise, yene yanğırəmə boyolandı, qapıya baxdım, tül pərdəli pəncəreye nezər saldım, Xatirə baxışlarını "tutdu". - Qorxma, aye, burda senin çekmelerini uğurlayan olmayıacag", - şüsbənd keçib qazı yandıraraq çaydanı üstüne qoydu - açıq apıdan göründüm - bir az eşənlərin sinidə müreibə, ilmon, mer-meyrə getirdi. Getirdiklərini masaya düzüb çay demləməyə getdi. Yəqin, ağaçanadalar Şurən ruhudan qorxurdı, qapı-pəncəre açıq olsa da bircəsi de yox idi işiride, belkə de evdəki naməlum qoxu ağaçanadları burdan uzaqlaşdırılmışdı.

Xatire sinde çay dəstgahını getirənə yadırma Feridənin plovu düşdü. Sanki ürəyimi oxudu, stekan-nelbəzini qabağıma qoya-qoya soruşdu: "Ac deyilsən ki?" - "Ox - dedim, - yemişəm." Oturmamışdan eşilb sandığın yanındakı köhne televizorun üstündən - gərek ki, televizor xarab idi, çünkü ayaqsız-zadsızdı, ele dəşəmeye, özyədə ekranı divara sərç qoyulmuşdu, yəqin, Sura bu televizordan kətil kimi istifadə etməyirdi - kartı götürdü. Tepletə kartı, qutusunun yapışqanını gözümüzün qabağında qopardı. "Falima baxmaq istəyirsən? - xəber aldım. - Men falala-mala inanın deyiləm". Çay süzbən mənimlə üzbez oturdu ve kartı qarşıdırmağa başladı: "Ona da inanırsan?". "Kime?" - sorusдум, ele bildirmək xaləmin, ya Feridenin adını çəkecekkəcək. "Basımızın üstündəkina". Səq-təbi hündür, tağı tavanə baxdım. "Ona da, yuxarıdakına, - Xatire gülümsündü. - Ne key adamsan, Allah'a...". "Inanıram da, şübhənlərim de", - dedim. "Yaxşı-yaxşı, kafir-kafir dənişmə, qulqaq as, - dedi. - Basına qələnlərinə asan sabəkən bu

Halo

club, oğlum你的gözümün önüne tuttu. - Yox, qoy ewvelden başlayın. Yer üzünde menden çok ölü basdırın yoxdu. Saçlarını görüren, qapqaradı. Çalışma, renglemişsem, rengin vedesini üç gün ötürsem başımda düşmen gönüne giresi birce qara tük tapmazsan. Ağlayanın bir derdi var, günün lenin. Acıça rengin dairincə yaxımlı saçılırlıma kimi, düşmen sevinmesin. Camatın mene arsiz deyib. Saçın ne günüahlı, saç başına haranın dansını töküsləndi, kim menim yerime olsayıdı, neçə kez oğlub dirlimiydi, qədd-qarnet büükümeliydi...

Qulaq as, men dünyaya gelände anam rehmete dayan. Hakimler mat qalıbmış, çünkü adeten qadınları ilk usaq üsté telef olur, anamsa beş il öncé qardarlığını doğmuşdu, dalınca da iki qız. Düzdü, qızlar bir həftə də yaşamasımdı. Hami qorxumus ki, men də ölərem, amma men yaşadım, anam oldu. Buna görə adımı Xatire qoydular, yeni anamdan son xatire. Anam rehmete gedəndən sonra qonum-qonuş baxmışdı mane. Düzdü, dedəm kənd sovetlinin sedri işleyirdi, kişi kimlinil istəse evlənərdi. Evlənəm... Özü de yetim oğlanı, otuz yeddi də bütün qohum-eqrəbəsini tutmuşdu, güllelenən güllələnmədi, qalanlar sündigündə çürümüşü. On dord yaşında sürüğün olunmuşdu, nesillərindən yeganə adamdı ki, salamat qurtarmışdı. Sonra ne sabəbdənə dədəmi vezifəye qoymuşdu. Belə, günahsız çekdiyi ezbabların haqqını ödəmək ontrü? Düzdü, o, heç ne danişmirdi, kim günahkardı, kim haqlıdı, güya, sündigündə-mürgündə olmamışdı... Ne isə...

Vilayetin bacısı Zemine'li yaşadım men. Onun anası Zeminey'da, mene de süd verib. Ne danışın, İlahı, sen hardan bilesen, yaziçtı tili alıyla sestelcimden öldü. Ağzığçeykler deyibmiş ki, onun ölümüne bâiskar menem. Hette kelecek qayınanı Gûnise üzümü baxış ifrit-ıfrît qayıdibmiş ki, bu körpünin başına Özrayıl siğal çekib.

Zemine ölen kimi anasının südü qurudu, day dədəm əmzikli arvad axtarmadı. Çekinirdi, görünür, Gülnisənin sözleri dədəmin qulağına çatmışdı, bəlkə də kişi eşitdiyinə inanmışdı. Dədəmgil nəsilikcə allah-tanrı adamıydılar...

Men inek süd’ü ile böyüdüm. Beş yaşım olanda dedem manı qardaşma, qardaşımı da mamaça Arifeye taştırdı ki, men paykoma gedirem, gec qayıdatcam. Həqiqətən gec geldi, men yatmayıb onu gözlöyirdim, stulda mürküleyen qardaşımı soyundurub yerinə saldı, menin yarınamdan öpüb dedi ki, get yet. Yerime girdim. Biliardı ki, yimaç umazmasa yuxuya gelmeyeçəm, ancaq masa arşasında oturub papiroş çəkirdi, pəncərəden qaranlıq dikmişdi gözlerini, qanlılıq divarlığı xalçanın üstündən asılıq qoşşalı tifəngde baxırıb. Beləce oturdu, oturdu, qeflik qalxış deli kimi irilığı, başını divara eli çırıldı, sənki divarı delik-deşik eleyib keçəcəkdi. Pəncərəmizin şüşəsi çıllınlıb töküldü. Men qışqırşə gladılmış, səsə qardaşım oyndı, qaralıqlıdan, zülmetdən cəkininməyib qonşuya qəzdi. Qonşular tökülsüz geldi.

Dedem terpenmirdi, üz-gözü qan içindi, qonşular sırfılarından üstünbaşa axan qanlı silib onu çarpayıya uzatıldılar. Nahayet, gorbagor Qamber hekim gelib çıxdı. İsmayıllı babası Qember... Dedemin başını sırayıp getdi. Ona görə gorbagor deyirmək ki, sinqıcı İbrahim dedəməni demmiş ki, Qember düz elemeyib, senin başını sarımayırdı gerek, başındakı pis qanlar axıracan düz gedgediyi, kellendə qalmamayıdı.

Qəmber həkim bir həftə biziñ etىmekنىد، dedam işi gündən sonra zoğurۇ aqdi, beşinci gün nitqi açıldı, ancaq birtəsh, çox asta, kekeleyə-kekeleyə danışndır. İlk kelmeleri da bu oldu ki, Qəmber, day men yaxşıymış, məndən nigarın olma, diوارdaqı təqədə görür, qız get. Onsuq da Qəmber həkim idimden örütüse nüfuzlu olan Körayoglu deydi. Dedam beş gün diliñ heç ne vurmamışdı, heç su da içmemişdi, güç-bela ilə yaqtadan qızlañda gorduk tekə səsi, danışní deyişmeyib, bürüyde-bürüyde yeriñ, eməlli-başlı aksayır, sol qolu da terənnimir. Elə civindən taxtı parçası kimى salanlar. Qəmber həkim bir-iki gun

də bize gelib getdi, bir şey eləye bilmədi, əvəzində ağ keçimizi də apardı. Dədəm heç nəya fikir vermirdi, elə bil anadan şikət doğulubmuş..."

"Görmüşdüm də senin atanı, xəstə kişiyyid," - eşlində demek isteyirdim ki, qısa elə. Xatire elüstü fikrim anlayıb cavabını verdi: "Danixma, sebrin olsun, gələcəm senin evlənmək məsələnə, - mən səsimi xırp kəsdim. - Xəstə kişiyyə bax! Sən onu başını divara vurmamışdan görəydim. Kəndin gelinləri yox e, ər görməmişləri omdan ötrü dəli-divane idi. Anam öləndən sonra ərlük qızlar bizzən el çirkirdi, biri həyətimizi süpürürdü, biri ev-eşiyimizi yiğidirdi, biri palpalarımızı yuyurdu, hərən də yola getməyib bir-birlərə saç yoldusuna çıxırdılar. Amma rəhmətlək dədəm ağır adam idi, ev işlərimizi görməyə gələnlərə gözücü da baxmazdı, baxmağa macalı da yoxdu, yaziçı səhərden-axşamacan işdə-gündə olurdu".

Yeni kart qarışdırmağa başladı və sözüne davam elədi: "Kəndə qaraçılardan gələndə mən ya məktəbə təzə gedirdim, ya da ikidə oxuyurdum. Day dədəm xəstə idi, həyət-bacada güclə herləndir. Hamının yardımında çıxmışdıq biz, nə hərasa gedirdik, nə kimse qapımızı döyürdü. Ona görə qaraçılardan kendimizə gəlisi ürəyindən oldu. Dəyəsan, elə dədəmin də! Hardansa qəfılce xeyləq qaraçı do luşdu kendimizə. Voyenni qorodokun etrafında əməllice çadır-madır qurub gecələyirdilər. Səhər açılında dəstə-dəstə düşürdülər, şəhər evlərinin canına. Evinələrindən bir şey qoparmamış el çəkmişdilər. Niqəl, dilənçən payı güylər məzdi lər. Aldıqlarının əvezinə fala baxardılar, birca aynın içində sevgilini istəklisine qo vusduracaq, yoxsulu varlanıracaq, korun gözünə Lalın dilinə açacaq cürbəcür əfsunlar oxuyardılar. O günəcən bizim kənddə heç kəs qaraçı görməmişdi, ona görə qaraçılardan işi xod gedirdi. Qaraçılardan qarğıyan tekke falçı Xeyrana idı, cünki onlar kəndə qədəm basandan Xeyrənsanın bazarı bağlanmışdı.

Gələnlər o saat bildirlər ki, unudulmuşuq, ya da camaatin başını iş-güt elə qatıb ki, bizimlə maraqlanmağa imkan tapan yoxdu. O vaxtlar bizin evin arkası bomboş collük idi, sonralar tikildi arxadakı evlər. Onda evimiz kəndin qırığında, gözdən-könüldən aralıdaydı. Əlqərez, elə ilk gələşdən halımızın agah oldular, evdən nə təbib verdik götürmədilər. Çal saqqalı sol yanağındakı yekə qara xalı örtə bilməyən kişi yanındakı qaraşın arvadın qulağına nəse piçıldı. Arvad harasa getdi. Bir azdan elində zənbil qayıtdı. Kişİ el atıb zənbildən yekə bir alma götürdü, iki bülüb yarısını mənə, yarısını yanındakı saçları pirdaşiq göygöz qızı verib: "Gedin oynayın", - dedi. Qızla həyətə çıxdıq. Qız dedi ki, xallı kişi onun dədəsididi. Inanmadım, ləp düzünesi, indi şübhələnirəm, onda inanıb-inanmamağa ağıl-fərasətim nə qeyzirdi? O dəməse ağlıma: "Nə xəsis kişiidi, zənbil mer-meyvə ilə doludu, almanın yarı bülüb verir...", - gəlməmişdi.

Qızın göy gözleri dağınıq, sarışın saçları kimi par-par parıldayırdı. Bənizisi qarışdır. Mən darağımı getirib həyətdeki heyva ağacının altında onun saçlarını darayanda yaxınlaşdırıb, döza bilmədi, darağı elimden alıb sindirdi. Ağladım. O, məni ovundurmaq, başıma qatmaq üçün cibindən kart çıxardı. Mən bincinci dəfəydi kart gördürüm. Adı kartdı, elə bunnan, - Xatire masadakı karta işarə elədi. - Qız mənə məraqlı oyunları öyrətməyə başladı. Əvəzində mən de kitab-defterimi tökdüm ortaya. Gözünüñ ucuyla da baxmadı. Dərəm, məktəbə getirmiş, hərfəri də tanımırdı. Qaraçılardan bir ayacan kendimizdən qaldı, həmən adamlarsa hər gün bize gelirdiler, xallı kişi ilə dədəm səhərbəşəriddi, mer-meyvə gətirən arvad onların qulluğunda durdu, evimizde yir-yiğis eləyirdi, göygöz qızla mən həyətimizdəki heyva ağacının kölgəliyində kart oynayırdıq, fala baxırdıq. Bircə qardaşım özünə yer tapa bilmirdi, gah evde dədəməgillə otururdu, gah həyətə, bizim yanımıza gəlirdi. Ancaq karta-marta yaxın durmurdur, elə ağızına su alıb dayanırdı.

Nəhayət, ayrılıq zamanı yetişdi, qız yanağından ehmalca öpdü, kartını mənə bağışlayıb dedi ki, biz gedirik. Mən dədəmə xəber vermək üçün evə cumdum,

qapının ağızdandas donub qaldım. Xallı kişi müşlüyünü sümüre-sümüre: "Nahad bizimle getmirsən, - deyirdi. - Daha burda qalmagın menası yoxdu. Gəl gedək..." Dədəm: "Yox", - dedi. "Onda götür bunu..." - Xallı kişi mənə upuzun görünen sükütu pozaraq masanın üstüne bir dəstə pul qoydu. Mən isteyirdim ki, biz xallı kişiyyə, mer-meyvə getirən arvad, ən əsası, göygöz rəfiqəmə qoşulub gedək, qaraçılardan birgə onların köçünündə yaşaşaq, onlarla birlikdə diyarbediyar, el-el, oba-oba gəzək, çadırlarda gecələyek.

Həyətə düşəndə bincinci kərə qardaşımı gözü, yaşlı gördüm. Dədəm başını divara çırıp yarımcان olan gece de qardaşım ağlamamışdı..." "Mən kendimizə qaraçılardan gelməyini eşitməmişəm", - dedim. Xatire cavab vermədi, ağızı qızılıştıqdan dediklərimi qulaqardına vurdu.

"Qardaşım səkkinci sinif qurtarış çəkməci Mahmudun yanında şagirdliyə başladı. Vəzifədə olanda dədəmin Mahmudu nə yaxşılığı keçmişdi, Mahmud onu dili tutdu ki, qoy oğlun mənən körək eləsin, onşuz da tez-tez yanına gedib kelir, əlli qızıldı. Qardaşım neçə gün səhər-axşam baş-qulağını dəng eləyib dədəmi bezdirməsydi, dolanışığımız yüz qat ağır olsa da kişi bu işə razılaşmadı. Arzusu bixi oxumuş görməkdı, hem de çəkinirdi ki, qardaşımı yanında şagird götürdüyüne görə Mahmudə söz gələr. Qardaşım da az aşın duzu deyildi, axır ki, qılıqına girib dədəmin saqqızını oğurladı. Onda çəkməci yanına bir elə gedən yoxdu, ayaqqabı köhnəldi, tullayıb təzəsinə alırdılar. Amma qardaşım Mahmudə şagird olandan neinkin köhnə, çıraq yamamağa, hətta elə çəkmələr tıkılmayı başlandı ki, camaat mat-məttəl qaldı. Həmi, usaq-böyük qardaşımı çəkməti tidiitməyə axıdı, day heç kəs İslamin mağazasından ayaqqabı almırı. Çəkməci Mahmudun balaca köşkü İslamin mağazasına bitişkidi, köşkün qabağına qardaşım xallı-gəbe kimi naxış vurdugu çəkmələr düzüldər. Hansı dəli o cür yaraşılıq ayaqqabıları qoyub mağazaya girdi? İki belə görən Mahmud çəkməçiliklə vidalaşıb köşkü qardaşımı verdi. Qocalmışdı, əlli əsirdi, İslama da üz-göz olmaq istəmirdi. Qardaşım tikiydi çəkmələrin sorağı şəhərə çatmışdı, şəhərin en hörəmtli adamları həmən çəkmələrin üstündə dava salırdılar. Alverçi Gülsənəm - Allah ona rəhmet əlesin - şəhərə ayaqqabı daşımaqdan yorulmuşdu. Təkcə İslam o çəkmələrdən geyinmirdi, ancaq Gülsənəm orda-burda danişirdi ki, İslam ondan dörd cüt ayaqqabı alıb, evinə gedən kimi həmən çəkmələri bir-bir ayağına keçirib gözünün qurdunu öldürür. Qardaşım əlinə çəkməci çəkici alandan, ayaqqabı satmaq səridan İslamin bazarı kasadlaşmışdı, düzdő, o da kürəyini yerə veren deyildi, hər ay şəhərdən yeni dəbli çəkmələr gətirdiyirdi, amma camaat onlara yaxın durmurdı ki, durmurdı. Qardaşımısha elini adı gənə vuran kimi olurdu şahzadə mali..." "Şənin qardaşın yadına galır", - dedim dodaqaltı. Yenə sözlerime məhəl qoymadı: "Ela özü de kişiləşmişdi, biğ-zad qoymuşdu, bir oğul olmrusu ki, həzrəti Yusif yanında yalandı, - elə danişirdi, sanki həzrəti Yusiflə tay-tuşdu. - Neçə-neçə qız-gəlinin ağızından çıxmışdı. Gündə yüz bəhanə ilə bize gelirdilər. Evinim yənə qız-gəlinlə, gülüşlə, qehqəhə ilə dolmuşdu, elə bədəmə təzədən yaxşı işə qoymuşdular. Qızlar qardaşımdan ötrü əldən getdiklərini gizlətmirdilər də... Mənə paxılılıq eləyirdilər. "Bəxtəversən, gör neçə qardaşın var", - deyirdi bəziləri. Bir dəstəsi ağız büzürdü. "Neyi bəxtəverdi, heç olmasa bizim ümidi var ki, belki, bir gün bəxtimiz üzümüzə guldü, birmiz ona əra getdi, bu yaxının yalan-doğru ümidi də yoxdu". Sonra yapışardılar məndən: "Sen Allah, bax gör qardaşın hansımızı alacaq". İşim-güçüm səhərden-axşamacan fala baxmaq idi, kart elimdən düşmürdü. Qardaşım zalim də dədəmə çəkmədi, gözünü qaldırib qız-gəlinə baxmazdı, bir qaradınmazdı, gəl görəsən. Guya, yaşı iyirmi deyil, əlli idi. Qızların salamına dodaqaltı elə "əleyk" deyirdi ki, yazıqlar qorxudan girməyə siçan desiyi axtarırdılar. Pis günlərimiz arkada qalmışdı, amma qəfil başımıza səs-sədasi bütün kendimizi bürüyən işlər gəldi...

Hər şey ondan başladı ki, günlerin bir günü mən evde yalqız olanda - heç vaxt tek qalmırımdın, qız-gelinlərin arası kesişənde, ən azı, dədəm heyət-bacada girlenirdi, həmin günse o da el ağacını götürüb yixila-dura harasa çıxmışdı, - Gülnisə qapımızı açdı. Gülnisəni evimizdə görəndə gözlerime inanmadım. Düzdü, qardaşma gözü düşən qız-gelin evimizdən eşik olmurdu, amma hele ki, yaşı, sayılan arvad, yaxud kişi qapımızı döyməmişdi. Bize gələnlər usaq-muşaqdı, tez-tez qız-gelinindi. Gülnisənin qapımızı açmağı o deməkdi ki, day tilsim sindi, biz azadıq. İndi dəbdədi azadlıq-filan söylemek, ancaq dədəm başını divara vurub yaranın gümə qalan dəmlərdən evimizə sonunca ayaq basan Qəmər həkim olmuşdu, o da gedəndə qoşalıla tüfəngimizi, aq keçimizi aparmışdı, ele bil ocağımızın bərəketi də o aq keçi ilə, o tüfəng getmişdi. Hərçənd kənd-kəsekde gəzib dolanmaqdə azad idik, hara deseydin gedirdik, isteyirsin pay-piyadaya rayon mərkəzinə yol al, kimin sənənə na iş? Burası vardi ki, qonum-qonşu bize gəlmirdi, demək, biz de onların qapısını döyə bilməzdik, beləcə, aramızda gözögürünməz soyuqluq, hale yaranmışdı. Uzaqbaşı həyətde, bayır-bacada salamlış hal-əhval tutardıq, vəssalam. İndise lapdan kim-kim, Gülnisə - geləcək qayınanam - günün günorta çağrı görüb baxanın gönünün öndündəce darvazamızı açıb həyətimizə girmişdi, aqıl addımlarla evimizə gəldi. Ərvələc Gülnisənin qabağına qaçraq fikrənə düşdüm, amma qorxum ki, arvad ele həyətdən sözünü deyib geri qayda. Onunsa qayıtməq fikri yox idi, artırımıya çıxıb mehriban-mehriban üz-gözündən öpdü. Çəşqin-çasqın ona baxdım, Gülnisə de day indiki Gülnisə deyildi, höyrükli biliyim yoğunluqda, gözler, qasırlar qapqara, bedən şaqqlı, qədd-qəməlli, döşləri ele bil aqşapqap donunu cırıb çıxacaqdı. Kim deyərdi ki, bunun az qala men yaşıda oğlu var? Özü də yaşı otuzu keçəndə ölüm-zülümle doğmuşdu. Düzdü, sir-sifətdən qara idi, burnu da bir az iri - bir suyu sənin rəhmətlək dayına oxşamışdı - hər gözəlin bir eybi olar, deyiblər..:

Meni çay-may dəmləməye qoymayıb ele ordan-burdan sorğu-suala çəkdi. "Necəsiz, ne təhərsiz?".. Day mən yekə qız idim, bu gün-sabah məktəbi qurtaracaqdım, o saat barmağımı dişledim ki, ay dadi-bidad, Gülnisə özxosuna gəlməyib. "Maşalla, kəndin qızları sənin qardaşından ötrü hayıl-mayıldı, günləri burda kecir", "Ha", - mızıldandım, hər halda, Gülnisə qardaşına görə gələ bilməzdi. "Deyirlər, fala da baxırsın". Ütanıb gözlerimi yere dikdim, erkə qolundan yapıçıdı. "Dur qartını gotir. Anan yerindəyəm, adam anasından utanmaz". Xoşbəxtlikdən qardaşın tezə kart almışdı, hele heç qutudan çıxarmamışdım. Kartı gətirib təkrərən yanımı yere basan kimi Gülnisə mələbə keçdi. "Qisası, ay qızım, yəqin, bilməmiş olmasan, bizim kişi qoşulub qehbə... - sənin o qırışdır dəm vuran xalanın adını çəkdi - dünən-aləm yadından çıxıb. Bax bura, sənin yanına öz balam kimi gəlmisəm, gedərdim falçı Xeyransaya cadu elətdirməyə, intəhası, Xeyransanın ağızı yırtıldı, qarıq qocalıqlıca lar aqlını itirir, danışığını, özünü-sözünü bilmir, gecə gördüyü yuxunu da səher açılılmamış hamiya danışır. Burda ikimizik, qızım, bir daş altında, bir daş üstündə, bax qartına, ele ele ki, biziñ kişi o qəhbədən el çəksin, heç evdən bayır çıxməsin", - elini qoynuna soxdu, şax bir onluq çıxardıb qoydu mizin üstünə. Gözlerim berəldi, aranı dağa qatıldıq. Eşitmişdim, biliirdim ki, Gülnisənin əri Fərhad sənin xalanla o söz.."

Yerimdə qurcaldım, çünki Xatirə "sənin xalan" kəlmələrinin xüsusi kinayə ilə dedi. Qeyrətə geldim, meyvəqabından bir armud götürüb hikke ilə dişledim. "Yəqin, yadində Gülnisənin əri Fərhad. Məxanizator idi rəhmətlilik, pambıqlanın maşın yiğirdi, e, əstəğfürlüllə, maşının pambıq yiğirdi. Başı eyş-isrətə qarışından iş-gúc da yadindən çıxmışdı. Kolxoz sədri onu çağıldırb möhkəməcə təpinmişdi. "Bu nədi, e, camaat ələnen səndən çox pambıq yiğir". Fərhad özünü

itməyib: "Yoldaş sədr, maşınıma cadu eləyiblər, - demişdi. Sədr çörəyi qulağına yemirdi, biliirdi ki, - kənddə sənin o xalanın xoşqıryet ərindən savayı hamı biliirdi - Ferhad işleyiblər eləm, cöldə gözden iraq bir yer təpib sahərdən-axşamacanın sənin xalanı əldən-dildən salır. Deyirlər, sənin o gözləcə Fəridən də Fərhaddandı. Görmürsən, böyük bacıları qaraqas, qaragoz, balacaboy, Fəridənin gözleri göy, aqbeniz, boylu-buxunu, ele bil eynen Fərəhaddı.

Əlqərəz, onluğunu müzin üstü ilə yavaşça Gülnisəye sari sürütlədim, bu dəfə pulu xalatımın cibine basdı. "Yox, qızım, zəhmetin haqqı olmalıdır, bir onluq da düzələndən sonra verecəm. Bir daş altında, bir daş üstündə, ele ele ki, Ferhad başıbatmış evə bağlaşın". Qürrələndim, gör Gülnisənin nə boyda işi düşməşdə mənə, gör Gülnisə mənə nələr etibar eləyirdi? Əslində arada heç bir sərr-mirr yoxdu, hər şey çoxdan aləmən yaxılmışdı. Burası danılmazdı ki, Gülnisə menim ilk ciddi müştərim idi. İlk müştərim idim ki, cibimə pul basırdı, ilk müştərim idim ki, əre getmek isteyen qızlar kimi sıltıqlıdan yox, çərasılıklıdan bize gəlmüşdə. Bəlkə de men onun son umidi idim. "Arxayın ol, - dedim Gülnisəne, özü de qoca qarılarsı kimi cəsəratlı, qatıyyətli dəlim, sənki fəleyin çərxi alımdı - . Eva bağlanmaq nədi, quzuya dönüb sənin yanından el çəkməyəcək", - "yanından" evəzincə "yatağından" deyərdim, həya elədim. Onsuz da Gülnisə arıfdı, demədiyi göydə qapdı, sevincə boynunu uzadıb mənim saçlarımdan öpdü.

Ay gidi dönya - bu sözü dədəmən eşitmışdım, özlüyündə tez-tez işlədərdim, sonralar bildim ki, gidi ele dönya deməkdi, yeni mənəsi belə çıxır, ay dönya, dönya - bu hərəm Gülnisəni ki, körpəlikdə mənə: "Bunun başına Əzrayıl sığal çək", - demişdi, indise yaltaqlıq eləyir. O dəm kart şəlində Gülnisənin kimdənə eşitdiyim kəlmələri yadına düşdű - zərərəcə şəkk-şübəm yoxdu onun belə dediyinə - "tanrı sükür kərəmənə, düşmənimi ayağıma götirdin, - piçıldadım üreyimde, xalatım cibindəki onluğunu unudub özlüyündə lap derinə getdim. - Özün Gülnisənin cəzasını ver". Bir anda Gülnisəye olan rəğbatim özəldi, özəldi, tamam sönüküb getdi.

Amma Gülnisə Xeyransadan da ağızırtıqmış. Üçce günün içində adımı kəndlə bir elədi. Az qala məktəbdən qovacaqlılar məni, attestat-zad verməyəcəkdilər. Qardaşım məktəbin direktoru iki cüt ayaqabı bağışlamalı oldu; özüne verəndə direktor dili ilə demişdi ki, oğluma da bir cüt gərlik. İş burasındaydı ki, men fala baxdıqım günün ertəsi çalımdı. Namus-qeyrətlənən dəm vuran xalanın ağışunda çalımdı ilən Fərhadı. Xalan Fərhadın ilə vuran yerini xeyləq-sorub-sorub zəheri onun canından çıxarmağa çalışmışdı, bir nəticə hasil olmadığını, işin-işdən keçdiyini görünce özünü itirib ağız-burnu qan içinde, yarıçılpaq çıçıraqla camaatı harayalamaga qaçmışdı. Sonralar Gülnisə ilə xalan iki can bir qəlb oldular, day Fərhad yoxdu, şərīkli dava-dalaşlı malları qalmamışdı. Gülnisə erinin ölümündə sənin xalanı yox, meni, bir də özünü suçlayırdı. Guya, xalan aydan arı, sudan duru idı, döşü-başı açıq camaatı haraylayan özgəsiyid. Yenə qeyrət mənə güc gəldi, meyvəqabında: bir salxım üzüm götürdüm. "Men bu əhvalatı eşitməmişəm, bircə Fərhadı cöldə ilən çalmağı, Fərhadın yası yadına gelir, - dedim. - Qalanlar uydurmadi". "Uydurma-zad deyil, - Xatirə razılışmadı. - Sənin nədən xəbarın var ki?.. Sənin bildiyinə görə, mən sənin dayına getmişəm, dayın ölüüb, sonra mən iki dəfə orda olmuşam, bunnan ötrü xalan mənə düşmən kəsilib. Elədise, bəs anan nösün düşmənçilik eləmər mənnən, hə? Dayın onun da qardaşlığı, axı..." "Anamın xasiyyəti başqadı", - mızıldandım. "Yox, - sözümüz kəsdi. - Sən mənə qulaq as, fikrimi dağıtmı, inanırsan-inanırmırsın öz işindı. Harda qaldım? Hə, Fərhad ölündən bir ay sonra qardaşının çəkmeçisi köşkü yandı, ordan ol duduş İslamin mağazasına, yanğınsöndürənələr özünlərini yetirince camaat alovu söndürdü. Qardaşımın köşkü külə dönmüşdü, İslamin mağazasının tən yarısı yanmışdı. Rayon mərkəzindən gələn ekspertlər dedi ki, alov qardaşının köşkündəki

elektrik xətlərinin nasazlığından baş verib. Mən elektrik-melektrik səhbətinə inanıram. "Köşkü Günlise ilə senin xalan yandırıldır", - dedi-qoduları bundan aqlabatlandı. Odun İslamin mağazasına düşə bileceyi əşyalarına gəlmeyib. Yanğını elə İslam özü teşkil etlədirdi, - deyərənlər de qınamaq olmazdı. - Mağazadə xeyli əşkiyi varmış, həm də qardaşımı qulaqburması vermək xeyallara düşüb. Rayondakı başlıqların şəhər də bir etək rüşvet paylaşıb ki, günahı qardaşında görüsülər. Nə isə, neçə ay qardaşımı silistə çəkdilər. Bu arada dədəmin hali pişmişdi, hey deyirdi ki, oğlumu tutacaqlar, nəhaq qaraçalarla getmedik.

Bir gün əlinin işaretini ilə məni çağırırdı. Aşırı vaxtlar dili da fərqli-başlı söz tutmurdu, tamam yorğan-döşəyə düşməşdi, ayaqyoluna da güc-bəla ilə gedirdi. Yaxınlaşdım. Yorğanın altından qızı suyuna qəkilmış balaca bir sandıqçı çıxardı mənə uzatdı. Sandıqça ovcumu yerləşdirə, üstündə zərif naxışlar vardı, indi də evimdədi, bilsəydim səhbət bura yönəcək, gətirib göstərərdim. Sandıqçanı aćdım, içinde üç zərf vardı. Bapbalaca... Baş barmağım boyda. Zərfiklərde saç, tük... Dədəm özünü yığış yığmalayıb: "Qaraçıl", - sözünün deyəndə anladım ki, sandıqcadakı zərfiklərde eviminə gələn qaraçaların saçdı. Mənə ilk dəfə kart bağışlayan rəfiqimin qızılı saçları zərfin içində parıldayırdı. Axməğlümə salıb kisinin yaxasından yapışdım: "Bunları neyləyəcik, ay dədə?". Yaman sefəh olmuşam, az qala düzü-düzüne: "Şəhər ölümdən sonra bunları neyləyək, dədə?" - deyəkcdim, cünki inanırmırdım ki sabaha çıxırsın, ancaq na qorxurdum, nə də ağlayıb sisqayırdım, sənki dədəm köçüb başqa vilayət gedəcəkdi. "Heç nə... ver onu bura", - dedi kəsik-kəsik. - Get qardaşını tap... Vəde tamamdi...". Başlıolvlu bayırda yürüdüm, mənə elə gəldi ki, qardaşım özünü yetirince dədəmin ruhu bedənindən çıxacaq. Hardan tapacaqdım qardaşımı? Sübhən gedəndi. Bəlkə, yazılı yenə rayon mərkəzinə çəgirmişdilər? Qabaqlar deyildi ki, sehərdən-axşamacan köşkündə gönlə-çekməyə əlləşəydi. Bəxtimden elə həyətimizdən çıxanda qardaşımı üz-üzə gəldim. Ağızımı açmamışdan içəri girib tez-tezəlik dədəmin yanına qalxdı, stul çəkib ədəb-ərkanla kisinin çarpayısının yanında əylesədi, əlini dədəmin alına qoyanda kişi ağır-agır gözlərini açdı. Araya bir xeyli sükut çökdü, elə bildim kişi day adəm-zad da tanırı, amma yox, hələ ki, ağılı başında idi. "Gedirəm, - piçıldı, - bacımdan muğayət ol". Bu yerde gözlərim doldu, çarpayıya yan alıb kisinin ayaqlarını ovusdurдум, qaraqlınlının ayaqları bumbuz idi. Qardaşım əylib ağızını dədəmin qulağına yaxınlaşdırıldı: "Ölme, ay dədə, görürsən ki, başımıza neler gələb. Soğan kimi soyurlar məni. Lazım olsa ev-əşiyimizi de satacam, ancaq qorxma, gedib türməye girmeyəcəm. Ölmə hələ, dədə, imkanım yoxdu səni ləyiqincə yerdən götürməyə. El içində rüsvay eləmə məni. İkicə il döz, qoy bir özüümə gelim". Yene araya sükut çökdü, dədəm ağır-agır nefəs alırdı sinəsinin xıslıtu otşaqla eks-seda verirdi. Nəhayət: "İki il?", - inildədi. Qardaşım özlək sevincə: "Hə", - dedi, guya, yaşamaq, ölübmənək dədəmin öz elində idi. Lakin "sövdələşmə" baş tutdu, dədəm ölügün səsinə uyuşmayan qətiyyətə: "Yaxşı", - dedi.

Bu sınaqdan da çıxdıq, qardaşım işlərini yoluna qoydu, çəkməciliyidən el çəkib İslamin mağazasından girelənməye başladı. İnsafən evelkilden pis qazanırmırdı, əziyəti de azdı. Dədəm de sözüne yiyəlik elədi; yavaş-yavaş sağalıb ayağa durdu, kişi elə gümrəhlaşdı ki, verdiiyi sözü, daha doğrusu, sözü yox, vaxt-vədənin yetişdini yaddan çıxardıq. Dədəm özüse her şeyə hazırlırdı, heç nəyi unutmamışdı. İndiyəcən mat-məttəl qalıram, sene inanmayana lənət, xudaya! Düz iki il sonra - heç gününə söz ola bilməzdi - kişi dünyasını dəyişdi". "Dayan!" - çığırdım qəflice, Xatirə diksibin: "Nə oldu, aye?" - soruşdu. "Ba... ba... ba..." - gözlərimi yumub açdım, açıb yumdum, sənki yuxudadım. "Nə kələləyirsən, aye, nolub?" - Xatirə qeyri-ixtiyari ətrafa göz gəzdirdi. "Həyətdə

kimsə var, - dedim. - Pəncərənin qabağından kimsə keçdi". Xatirə tosqun qəmətinə uyuşmayan cəldlikle bayırda cumdu, mən də onun ardınca çıxdım.

* * *

Ora adam, bura adam, heç kəsi tapmayıb eve girəndə Xatirə gecənin sakitliyini lərzəyə salan gur-seslə: "Aye, kişi qırığı, - dedi, - palazı görmüsən, yəqin". "Palaz pəncərədən görünmür, palazı neçə görə bilərəm? Ağacdan düşüb, yeri-yeriyi pəncərənin qabağına gələ bilmez kıl" "Yaxşı, gördün ki kişi id, ya arvad?" - Xatirə mezeləndi. "Fikir vermedim", - dedim.

Şəhərdəki evimin yanında bir piveanax var. Orda Faxi adında orta yaşlı bir kişi pive satır. Zalımlı qaşları elə qalındı, sanki alına da biğ çıxbı. Üzüglərdi, aqapqaq döşleri həmisiş işim-işim işldiyər. Həmin o piva atan Faxini men neçə kere yuxuda görmüşəm. Görümsəm ki, Faxının "biğ" qaşları çatılıb, sir-sifət elə zehmli olub ki, boylu arvad gərəsən uşaq salar. Mən qorxa-qorxa Faxinin upuzun, cah-cələlli kabinetinə siyahı aparıram. Faxi zəhmli üzümə baxıb əlini qalın bigina çekir, siyahının altından imza atıb birce kəlmə deyir: "Güllələnsinlər". Hər dəfə də yuxu gördüğüm gecənin ertəsi işə gedəndə piveanaxaya deyirəm. Hər uzaqdan meni görən kimi gülümsünüb parçı pive ilə doldurur. "Gəl, bacoğlu, - deyir. - Xeyir ola, götürünmüsən, gözümə də birtəher deyirən. Gecəni neçə yatmışın?" Mənə elə gəlir ki, o, gördüğüm yuxulardan xəbərdardı. Gözlərimi Faxının çörəsinə dikib sir-sifətindən nə isə oxumaq istəyirəm. O, qımışa-qımışa çirkənd, kirdən qapqara qaralışk eski ilə piştəxtəni silir. Elə bil qəsdən baxışlarını gizlətməye çalışır.

Xatirə çayı qızdırırdı, bər xeyli artırımda eşənləb otşaqla qayıdı, yenə mənimlə üzbəsərat yerini rahatlaşdı. "Dədəm ölümdən sonra nələr baş verdiyini danişib səhbəti uzatmayacam, onsuza da çox uzatdırı. Birçə şeyi anlatdırı sənən yerli-yataqlı... Xalanın mənə düşmən kəsilməyinin əsl səbəbini. Yox, o yan-bu yan eləmə, qoy sözümüz danişm. İnanırsan inanırsan quladı as, bilmədiklərinə eşit, sonra get fikirəs ki, söylədiklərim aqlabatlandı, ya godlu. Hələ de görüm, rehmətlik dayın yadına gelir?" "Gəlir". "Bəs mən? İndiki mən yox e, cavanlığım, qız vaxtlarım?" "Gəlir". "Yaxşı, bəs ağılna vurmursan ki, mənim kimi gözəl-göygəç qız alemin gözünə çıxardıb senin qarazırı, pażəvəng, yekəburun dayına niye getdi? Axi, neçə-neçə cavan, gözəlgəlimli, oxumuş oğlanları dərdimdən divanıa idi. Evinizdən elçilər əşkiyi olmurdı, mənə yazılan məktubları yığıb saxlamaq üçün yekə bir arxiv lazımdı. Ancaq qəflice sənən heç hərf tanımayan dayın peydə olur, men də ona qoşulub qaçıram. Nösün, balam?" - Xatirə susub cavab gözəldi. Ciyyinlərimi çekdim. "Men na bilim. Dayımı yərə vurma, kişi elə kelekötür olsa yaxşıdı, onu da dərdindən ölen qızlar az deyildi". Xatirə güdü. "Kiri e, kiri, dayın ölüb gedib haqq dünysəndədi, haqqçunuq dənəş, dayın kimi kifir kişi cəmi Azərbaycanda yoxdu. Kəlekötür, kəlekötür, day bu boyda yox da!.. Burnunun ağırlığından başını qaldıra bilmirdi rehmətlik. Özü də məndən on yaş böyük idi". "Yaşın məsələyə nə dəlxil?" "Kiri, kiri, tərəfsaxlayana bax!.. Xalanın acığına qoşulub qaçıdım dayına!.. Dayın məndən ötrü hayıl-mayıl idi, xalansa əlimdən zəncir ceyneyirdi, məsələni eşidəndə qulaqlarını tuturdu, neçə yerde neçə kəre demidi ki, qardaşım Xatirəni alsa özümə yandırıcam. Fikirləşim ki, girevə menimdi, qoy yandırsın özünü köpəkqızı! Yandırımadı... Evlənməyimizə razı olmadığını başqa cüre yozdu. Day alemə car çəke bilməzdi ki, oynasının ölümündə Xatirə günahkardı. Yalansan, onu görüm iki gözündən olsun. "Xatirənin ayağı ağırdı, qardaşımın başını yeyəcək, - dedi orda-burda. - Yazıq qardaşım özünü bədbəxt elədi. Əslində Günlisədən neçə il qabaq xalan demisi də səzü: "Başyeyən". Amma xalanın dediyi dile-agıza düşməmişdi, ip salan olmamışı sözün başına ki, bacıdı, qardaşının halına yanır, bəlkə, özünün

90

gözaltısı varmış... Xalan hikkesinden doğma qardaşının toyuna gelmedi, toydan sonra bize, yeni babangolude ayaq basmadı. Menimse xöşbət günlerim başlıdı, günde neçə kərə üreyimde: "Yan, çarla", - deyil xalanı yamanlayırdım, menə görə atası evinə de gəl bilmirdi, ata ocağında hasret qalmışdı.

... Senin o ifritte xalanın ağızına itin poxu, o qəşiq eləsi ki, cəmi döze
yaşadıq dayına. Dayın heyətde yer belleyende dincini almış istəyib, beli kenara
qoyub, ağacın kölgəsinde oturub, kürəyini ağacın gövdəsinə sökkeyib,
ayaqlarını uzadıb... Bir de ayağa durmayıb... Canı da yorğunluq ilə bir yerde
çırıbxıb. Rehmiellik top kimi idi, hər vəde hec yerindən sıxıyalanmışdı, dava-
derman nədi, bilmərdi. Sonralar ikinci ərimin yanına şəhərdən dostu gelmişdi,
şəhərdən gələn böyük adamı, tanınmış həkimdi, sozəsərər dayının ölümündən
özüge adam adıyla danişdım ona. Guşa, uzaq qohumumuz, usaqlıqlıdan
dava-dərman görmeyən cavan, sapsağlam adam durduğu yerde ölmüşdü.
Hekim dedi ki, təbabətdə olur belə səyər. Özü de qəfil, gözlenilmeden əllerinən
yaş heddi iyirmi il qırı arasındadı. Bele əllərinən sebəbi həle deqiq
arasıdırılmayıb. On cəox Afrikada, Latin Amerikasında tamamilə sağlam
adamların qəfil ölüm həlları baş verir. Sebəbi elm üçün də qararlılıq, siri-
xudad. Deme, yazılıcının ölümündən kökləri Afrikaya, Latin Amerikasına
gedəc cixırımsı. Özüm xəbərsiz ola-ola camataçı nece qandırı bilərdim?

He, zurna-balabanlı söz-söhbetter başladı. Qeybətlərین başçısı senin xalan idi. Yasa-masa da gəlmədi, qardaşının ölümüne sevinirdi ki, dedikləri düz çıxb, men senin dayının "başını yeyib" dən qalınlaşmış. Teki dayın balıqları olub denizde-Kürde boğulayıdı, lap Ferhad kimi gölde-bayırda ilan çalayıdı onu. Dilim uzun, demye də sözüm olardı. Çavak adam durdurğu yerde - daha doğrusu, oturduğunda yerde - niye olsun, axı? Deyəsen, deyilənlər düzdü, axı, deyəsen, merhumun arvadı heqiqətən badnəfs, basyeyəndi, axı? Xalanın qeybatına uyub belə düşünənlər az deyildi. Amma senin o Qönqə nənənə Allah qəni-qəni rəhmət eləsin. Biz onunla gelin qayınname yox, est ana-bala olmuşduq, sırırmızı-sözümüz bir idi. Rəhmətlik nənen mənə görə, orda-burda menim haqqında hərəz-hədyan danışdırğına görə öz doğmaca qızını, senin o ifritə xalan danışdırıldı...
...

...Bu arada qardaşım yoxa çıxdı. Aləm deydi bir-birinə. Axtarılmayan yer qalmışdı. Kolkoz sedriniñ qızı qardaşının divanesiydi. Sedr özü neçə yere zeng vurdu, neçə qapı döydü. Qardaşın sonaq veren tapılımadı. Hərənin ağızından bir avaz gelirdi, kimi deyirdi öldürübəl, kimi deyirdi gecə çölde canavarlarla tuş gelib, kimi deyirdi Kürkən bogulub, su perisiñ ona vurulub özü ilə apardığın deyənlər de vardi. Senin xalansa eməlli-başlı nağlı açmışdı, guya, men gecələr iblisle danışıram, men ruhumu iblisə satmışam, buna görə uşağa qalmıram, qardaşım duyus dûşüb məni şaqalamaq isteymişim, ancaq bacarmışım, mən imistiyim iblis qardaşımı çeyirkəye döndürüb. Ay qehba, men adamı çeyirkəye döndərə bilsəydim, day doğmaca qardaşımı nösün, elə səni dönderərdim!.. Ay pambıq kolunun dibində fahisəlik eleyen sərtü, mənən ruhum iblisin neyin qerekdir? Deyirələr, şorxanı hərdənən ibri bir çeyirkə tətip salıbmış bankaya, qeybel qırıqlı əşyayı-delii kimi göstərirmiş ki, guya, bankadakı çeyirkə menin qardaşımı. Avan camaat sorusunu kıldı, yaşıx. Xatire qardaşını çeyirkəye döndürübə, hemin çeyirkə senin elinə hardan düşüb? Yəni, bu çeyirkə heqiqətən hemin o qaraqaş, qaragoz, yaraşlı oglandır? Axi, Xatire dedəsi evində qardaş ile xoş, rehmetlik erinin evində qayınanın Qönqe arvadı yaşayır, qardaşını ilde-əyyamda bir kere görür, axı, bədəx Xatire erinin bölmünnə, üstükkə qardaşının yoxluğuna qan ağlayır. Həmşəki kimi xalalanı züytültəni, "bacılığı" Günlise de yanında idi, - Xatire nefesini dərdi, men dirseklərimi masaya dayayıb gözlerimi, mənim oyuşdurduğum, xalamı neçə kere söyüdüyüngə görə yene acıcların iki qılı üzümü atdırıb ażizma, - İlk-ılı ötdü.

Qöñeq nəşrin rehmete getdi. Day mən qaynananlığında yaşaya bilməzdim, dedəm evin qayıdası oldum. Dədəm evi de suyu sovrulmuş deyirdim. Bir az özüme geləndən sonra çox axtardım qardaşımı. Şuraya bir eşşək yüki erizə, şikayet məktubu yazdırırdım, Moskvayacan yazıçı Şura. Dəfələr rayona, ordan da kəndə komissiyya geldi. Aylam, adam iynə deyi ki, durdurğu yerde yoxa çıxı. Ele öz kəndimizdəki voyenni qorodokda keçirmişdi eserliyini, ömründə rayon merkezindən kənaraya ayaq basmamışdı. Bu adanı hara geda bıldırdı, düzəlli haranı tanrıydı ki! Başına nəşə gelmişdi, asarlırlımlaydı, bayem Şura hökuməti yoxdu? Özü də o zamanada qanun-qayda vardi, Şurannın bir məktubunuñ dañına beş adam gelirdi, kənd nədi, az qala rayonda böyükçükçü birce nefer qalmamışdı ki, sorğu-sualı tutmaları. Neçə kera evimizi da axtardılar ki, belkə, kağızdan-kuğuzdan yazib qoya, kelefin uşaqçıla. Bir netice hisslə olmadi, neinki qardaşımı tapmadılar, axırinci defə onu kimin gördürüyüñ de ortaç xırxa bilmədlər. Ağızına qara daş, ele bil bu adamınadan bu kənddə doğulmayıbmış, beş adam yerli-dibli yoxmuş. Belkə, nə isə bilerlər de deməye çəkinirdilər. Ağırımız başlarında dəsmalı niye bağlaşınılar? Belkə, doğrudan doğruya heç kim heç ne bilmirdi, görənlər de yaddan çıxmışdı. Kənd adamlarının günləri bir-birine ele benzeyir ki, kimdənse umub-küsəmlik, şübhələnmək menasızdı. Hərmiş gözünün önünde olan adam qeyri-adı bir hərakət eleməldi ki, yaddaşlarından uzun müddət silinmişsin. Hardan bilsiləri ki, bu gün rastlaşıqları adam sabah yoxa çıxacaq? Həm də üstündən üç iləndən çox keçmişdi, çox şeylər yaddan çıxmışdı, unudulmuşdu. Belə bxaxanda heç kesi qinamaq olmaz, herənin başı öz güñ-zügəranına qarışır, camaat bu güñ yediyini sabah xatırlaya bilmir. Nə deyim, vallah! Gece-gündüz fal apıldırım. Sağ-salamat olduğunu görsənə de üreyimiş şəkкh-sübhe didirdi. Başı alde olsayıd məni teq qoymazdi, bıldırdı ki, arım rehmete gedib. Bizim kənd-birimizin savayı kimin vardi, ax? Uzaq yere getseydi evvelcə menimle halallaşmalı idi. Beleca dünəne-dünəne men Şuraya eriza yazdırmaqdın, yuxarıdakıları da bu işdən ötrü göstəriş vermekden usanıb olub-olacaqlarla barışdırılar. Neyleyə bıldırdım, görünüb qismət beleymiş, yaxşı pozu yoxdu...

...Soyuq, çovunuşlu-boranlı qış gelib qapını kesdi. O ilin qışı kuleyi, qarı, şaxtaşları ile bâhem, hem de Kürün donması ile yadında qalıb. Yaqın, senin de xatırındı, - ay Allah, Kürün donması mənəm qötüyin yadına gəlmir, rəhmətlilik babam deyərdi ki, Kür 1924-cü ilde, Lenin olun ilonub, da bizim yaşımızdan çox qabaqkı müddəti, bəs Xatire neler danişır, nece yeni Kür dondu, nece yanı senin de yadına gələr? Söhbəti yersiz mübahisə ilə uzatmamaqdan ötrü cincirimi çıxarmadım, görək dalısında neler gəlir, her haldə, Xatirənin nagılı gop da olsa maraqlı idi. - O qış camaat Kürün üstü ilə o tay-bu taya keçirdi, təkəcə adamların yox, dördürtlə arabanın busun üstü il keçməyin öz görzümə görmüşdüm. Cavanlar buzu deşib suya qarmaq salayırdılar, xeyli balıq tuturdular. O qış camaat ilçədən Kürün qarşamaq tutulan irili-xırcalı balığı: cekisi sıfı noruslu gurtardı, cüñkü saxta güclündükən çorak qılışdır.

Evinizde dırvabırı iyi soba vardı, sobanı yandırımağa etiç olmazdı, adaten aran yerlerinde qış mülayim keçir. O qışsa sobası ötümek gözgörəsi donmaqdı. Yaxşı ki, yaydan ağılm işləməyi, üreyim nə dəməmişdə, odun-modun tədərükü görmüşdüm. Təkcə sobaya el gəzdirib qalamaq qalrırdı. Bizim evdeki sobanı görmüsən de, daşdan məxsusi hörülüb, ipirdi, kendimizdə eləsi yoxdu. Rus kəndlərindən behs eleyen kinolarda-zadda görmüsən bizim sobaya oxşarı. Ne isə, sobanın altını çəkib silkeleyendə döşəməyə dərni düşdü. Tapançaya benzeyirdi. Barmağımı dişlədim, aye, bu iğrüşkanı bura kim xoşub, ne sebəbə xoşub? Tapançanı yerdən götürüb ora-burasına 'baxdım. Gözlerim doldu, deyəsen, yaziq qardaşının üriyəndən evlənmek keçirmiş. Görəşən, gözlətisi kimmiş? Gələcək övladına iğrüşka-zad da alıb gizlədiymiş. Yəqin,

pəncərədən qarınla baxdım ki, o, rahatca göz yaşı töküb yüngüllesin. Ağlamadı, qaraldı, bozardı, yağmadı, men pəncərədən baxdıqım müddətde özünü tamam-kamal ele alb kart qarışdırıcı, bəş-altı kart yan-yanan masanın üstüne düzüb eylenirdi. Men yerində oturanda: "Bele-bele işlər..." - dodaqaltı mızıldanlı gözlerini üzüme dikdi. - İsteyirsen, senin falına baxım?". Dinmediim. O, yəni kartı kənarə qoydu. "Körpəliyindən səni çox istiyərim, - dedi. - Heç olmasa bildərkim alacaqsan". "Yox, - dedim. - Evlənmək öz yerində... Bilirsən, men telebəlik çağlarından yuxuda tez-tez heyatda heç vaxt görmediyim bir kişini gördürüm. Kişi röyada elə zəhmli olurdu ki, deyərdin Hitlerdi, Stalinidi dirlib - bilmirəm, yuxuda gördükün adama "dirlili" demek nə derecədə düzgündür - biyi kimi qalın qasları çatıldıra elə röyadacada adamın zehri yarılır, cüki yuxuda olduğunu, gördükünün bir röya olduğunu anlımadır. Neçə kərə o yuxudan qan-ter içinde, hövənək oynamışam. Sonralar iş elə getirdi ki, şəhərdə ev almıd, həmən yuxuda gördükün kişi - onu endi de yuxuda görənde dehşətə gelirəm - evimin yanındakı pivenaxanda pive satır. Yaman gülərüz adarımı, dişləri həmişə işim-işim işlədir". Xatire sözümü kesdi: "Seni çıldıraq aparmaq lazımdı". Sesimi qaldırdım: "Ne çıldıqbaqlı, yer üzündə təsadüfi heç ne yoxdu". Xatire dirsinə masaya dayıb elini çənəsinən altına qoydu. "Ayə, qəliz danişma, adam kimi söyle görüm ne deyirsən". "Yəni, sen Xatire, mənim rehmatı dayının arvalı, xalamarın acığına dayıra ere getmişən, sonra dül qalıb dədən evinə qayıtmışan, evinizində tələkden, təhlilindən qorxub ikinci kərə, özün dediyin kimi, "voyenni"ye getmişən. Ikinci erin qəzaya düşüb dünyasını dayışından sonra evelkil qorxu-morxu gedib işinə. Eledi? Bayaq özün dərin, axı, Eledi, ale deyil? Xatire təsdiqildi: "Eledi, aye, eledi, özünün canını de". "Bayaqdan xalama qəhbə deyirsən, fahsi deyirsən, eybi yox, öz işindi, no isteyirsen de. Dediklərin heqiqətdi, men sənə tərəfəm. Xalam idiyəncə oru-burda deyir ki, Xatire kisikisiz dura bilmir. Gel dütünü danişən, onun da dediklərində - lap belə qeybat olsun - heqiqət var, axı. Sən üçüncü kərə əre niye getdin? Öz işindi, e, özün bilərsən, herənin öz taleyi var. Amma "voyenni" ilə məhrəbin hayatdan sonra Gülnisenin oğluna getmək... Onda ki, təkkiləndən qorxmurdun. Bilərem, deyəcəksen ki, Gülnisenin acığına onun oğluna getmişəm, özü də oğlan məndən dörd yaş kığı idi, ağızından süd iyi gelirdi. Sən deyandırsı, gerek kənddə bir nəfer de dül arvard qalmaya, hərə gündə bir er dayışdı.

Xatire güldü. Bu dəfə hay-haraysız, xəfifcə... "Ayə, qırışmal, sən xalanı ne çox isteyirmişən, he? Amma dəxli yoxdu, min yol karta baxımsın, sən Fəridanı almayaçaqsan. Bu bele... O ki, qaldı Gülnisenin oğluna əre getməyim, sən dediyin de var; Gülnisenin acığına getməsindən ona, dahan doğrusu, o, gelib mənim evime qırmışdı. - Xatire azca arə verdi. - Allah günahından keçsin, o, ölüb gedib haqq dünyasındı, day sirr saxlamağın menası yoxdu. Həm de, sənə her sözü danişmaq olar. Bir gün burdasan, bir il şəhərdə. Istenən de xəberçilik eləye bilməzsin.

O vaxt Mehdíxan nişanlı idi, bu gün-sabah toyu olacaqdı. Gülnisenin dediyinə baxma, oğlunun ağızından süd iy-i zad gelmirdi, onun tayları çıxdan oğul-üşədə sahibi idilər. İnsafın, boy-buxulin, qədd-qaməti, yaşarıqlı idi, Gülnise kimi yekəburun deyildi, anasından çox dedəsi Fərhada oxşamışdı. O yay günlerin - lap düzünen, gecelerin - bürinde Mehdíxan qapımı döydü. "Ay Xatire, gerek mənim dərdimə elac eleyəsem". Təccübündən gözlerim çıxıdı kəllərə. "Ayə, ay Mehdíxan, anan neçə illərdə mənnen düşmənçik eleyir, qorxmursan mənim yanınma gelməyə?". Qaydasan ki, anam qəlet eleyir, yeddi arxa döneniyen, dərdimə çare ele, yoxsa özümü ödürücəm. Anasının qarasına söylənməyi mənən ləzzət verdil: "Keç eyleş, - dedim. - Ne dərdin var de, fal-mal sohbetini yadından çıxart. Bir dəfə anan gelib yixidə ayağıma ki,

sən mənim qızımsan, ne bilim, balamsan, ərimə cadu elə, yiğisib otursun evinde, özge arvadlarının dalınca əsir-yeris olmasın. Men də sanin ananın şirin dilinə, alıdanb bacardığımı elədim, - day Mehdíxan: "cadudan başı çıxanın cadusunu belindən vursun", - deyib özümü biabır eləye bilməzdim ki! Bir vaxtlar Gülnise, ardınca onun cığlı Mehdíxan ele-bele ayağıma gəlmirdi, onlar mənde hansısa Allah-tann qızvəsi olduğunu guman edib kömək dileyirdilər, yalvarb xaxarıldılardı, adam yalnız çıxılmaz veziyətə düşənde düşmən qapısına gedər - şəhəri dədən Fərhadı ilan çaldı, anan meni el içində rüsvayı-ghanan eledi. İndi, ay Mehdíxan, sən Allah qoyun sakit yasayı, balama dəymeyin, balanızı istemirəm". Bele deyə-deyə, əslində qiymətimi artırırdım. İsteyindən Mehdíxan da bir vadələr anası elədiyi kimi yalvar-yaxara başlaşın. Mehdíxansa sözünün kəsə dedi, yəqin, her şeyi ezeləndə qət eləmişdi, day geriye yolu yox idi: "Mənim işim faldan keçib, ay Xatire, gerek biz evlənek". Qulaqlarına inanmadım, dilin töpüq çaldı: "Ne! Ne...deyir...sən, ay Mehdíxan?". Kirpikləri de qırpmadan soyuq-soyuq tekrarladı: "Başqa çare yoxdu, gerek biz evlənek!". Elə bəli meni Fərhaddan betən vurdur, qısqarışın, qonum-qonşundan çekindim. Hərə bir zurna çalacaqdı ki, gecə gözü Xatirenin evindən yad kişi çıxır. Özü de nişanlı adam... Hırisim bogub sakitcə, amma hikə ilə dedim: "Dur bas bayra, küçük! Elçiliyə galene bax! Sən mənim erim filan-filan şeyi de ola bilməsən", - boynuma alırm ki, o dəm gözümüz qabağına senin dayın yox, ikinci ərim, "voyenni" geldi. Qalxb, Mehdíxanın qolundan yapışip bayır atraq xeyalına düşdüm, hırs-hikkəmdən unutmuşdım ki, önmürki gülüç-qüvvəti kişidi. Mehdíxan ayaqlarına yuxılıb dizlərimi qucaqladı. "Qurban olun sənə, Xatire, anlamadın məni, səbirin bas, sözümüz dinlə, sonra qov məni, gedib özümü öldürmən, - zar-zar ağlamağa bağladı. - Sənni and verirəm Allah'a, sırırmı heç kəse açma, men özümü öldürsəm de qoy camaat heç ne bilməsin. Anam sənə düşmən kəsilib, bilərem. Bele baxanda, men de sənə düşmən görünürüm. Ancaq düşmən de adama pənah getirən qapını bağlamazlar. Men dostlanıma, anama aça bilmedim siri sənə açıram. İki heftəden sonra toyumdu. O toydan sonra men gerek el içində çıxmıyorum. Çok fikirleşmişəm, Xatire. Birçə sən elac eləye bilərsən. Gündə sabah evləni burda, bu dərmin altında yaşaşaq. Bilərem, hamı meni qinayacaq, amma heç bir qınaq, töhmet toydan sonrakı zırıltıyla müqayisə olunmaz, ölçüye gelmez. Baş-başa verib dolanıq. Qurban olun sənə, Xatire, ya sən meni kömək eleməlisən, ya da mən özümü öldürüb canımı qurtarmalıymışın. Senin bu evin menim üçün qala olıber, heç kəs - anam qohumları - bura gelməye cesəret eləməz. Yalvarıram, Xatire, imkan ver, qoy bu toy məsələsi pozulsun, sonra ayrılanı".

Fikirleşdim ki, razılılaşmasam, Mehdíxan, yəqin, elə bu gecə özümü də, meni də öldürəcək. İslamiyyin yağışdan ne qorxusu. Cüki məndən bəli bağlı deyildi, sabah ağızırtıqlı eləye biledim. Zərrəce qorxmadım, fikirdə də gəldi ağılma. Mehdíxan toyqabı özünü öldürsəydi, Gülniseyə ömrülkə dag çəkildər. Gözünün ağı-qarası birce oğlunu itirdi. Gülnise kimsesiz qaları, yetim qaları. Amma gəyde Allah var, axı, mənim də ayağıma yekə bir günah yazıldı. Cəhənnəmlik gürəh! Mehdíxana "he" desəydiñən Gülnisenin oğlu silindən çıxırdı, bəli qırılırdı. Ötrüni öldürən - Gülnisenin zənninə görə - en böyük düşməni gelib oturucu ocağının başında, lap dəqiqi, yeganə oğlunu çekirdi ocağının başına. Birincidə de, ikincidə de Gülniseyə elə zərər dayırdı ki, bədən özüne geləydi. İntehəsi, bircin günahı, ikinci savablı yoldu. Halbət ki, mən savablı yolu seçdim; Mehdíxana əre getdim, o, köçüb mənim yanında yaşaşmağa başladı, bütün kənd bir-birine deydi...

Gülnise bize bize gelmeye cüret eleməsə də, oğluna xəbər göndərdi ki, ağılinı başına yiğib evlərinə qayıtsın, üzü üzər görmüşdən ona arvad olmaz, gül kimi

nişanlısı hələ də onun yolunu gözleyir. Elə bu məqəndəca Mehdíxanın anasına mənim gözöldürmə zərbəni vurdu: "Mənim anam yoxdu, - dedi. - Xatire mənim həm anamdı, həm de arvadım. Men Xatirəni yeddi qızı dəyişmərəm", - xəber götərənlərin eli ağızında qaldı. Men qonşu otaqda gırıldırırdı, özümü elə apardırdı ki, guya, çay hazırlayırdılar gələnlər, heç nə eşitmədi.

Mehdíxanın nişanlısı qıṣarıq qonşu kəndən birinə gedəndən sonra Mehdíxan mənə: "İstəyirsən ayrılaq, - dedi. - Ancaq ayrılsaq Günlisə mənə aman vermeyeceək. Qorxuram yənə hansısa bədəxbətin qızını tapıb mənə ilisdirə". Nə qədər kefindi burda yaşa, - dedim. - Sen mənə mane olmursan".

Tənnyıa qurban olum, iş ele getirdi ki, Günlisə ikinci kərə ayağıma geldi. "Olub keçənlər görə məni bağıشا, yaziya pozu yoxdu, qışməndən qaçmaq olmaz. Görünür, oğlumun qisməndən varmışsan. Hayif ki, usağın olmur, - fikir verirsem, Günlisə başını siğallaya-sığallaya sonsuzluğumu yadıma salıb sınaına dağ çəkirdi. - Gəl unudaq pişikləri, bala, Əslində, biz bir-birimlə pisişik də elemişmiş. İraq olsun... Her yerdə: "Xatire mənim balamdı", - demişəm. Adı söz-sov, umu-küsü hansı evde olmur, ay qızım? Biz sənənlə ana-bala sayılırlıq. Kin saxlamaq ana-balaya yaraşmaz. San razı olmazsan, axtı, ana gözünün ağı-qarası bircə oğlunun üzünü ayda-ildə bir kərə təsadüfən-təsadüf, uzaqdan-uzağa görən. Oğlum səni alıb? Əcəb eləyib, qışməndi, qoşa qaryışınız. Meni oğluma tamarzi əlesən Allah'a xoş getmez, qızım. Qoy hərənbin gelim size, qaynayıb qarşas. Su qabağındı, oldu içmeli. Bir də gördün arabı kəlləni yere atıb gecəni da yatdım burda". Ağlayıb sisqasına da Günlisəyə etibar yoxdu, əvvəlcə dedim qovurn getsin, qorxurdum giriəvə tapıb gizlice zəher-məhər qatar xərəyim. Sonra qorxaqlığımı gülmeyin geldi, qoy Günlisə çəkincins ki, men onu zəhərleyərəm. Nolar, üreyi isteyir, qoy gelib öz gözəri ile görünsən ki, Mehdíxanla necə məhrəbin dolanırıq, tamam bağırı çatlaşın. Rəlaşdırımdı, Mehdíxanın anasının biza ayaq açmasından narazı idi". "Heç ne başa düşmürem, - ciyinlərimi çəkdim. - Dərdini doğmaq anasına niye demirdi, axı?" "Özümüzük, yaman key adımsan. - Xatirənin dədəqləri qaçdı. - Günlisə bildiyi sirri ertəsi televizordan eşitmək olar". "Öz oğlunun ayibini da aləmə yayınacaqdı ki". "Adarının ağızı yirtqı olanda yaxın-yad bilmir. Ağzırtıqlı da xəstəlikdi, ay qışməl. Belkə de Günlisəni evimə qoymasadıym, Mehdíxan özüne qəsd eləməzdə". "Kím deyir ki, Mehdíxan özüne qəsd eləyib?" "Mən! Soyudğaynadan ölməyib o. Həmin gecə Günlisə de bizde qalmışdı, onun gözünün qabağında bankaladıım Mehdíxani, bankaladıqca yanarı nöytülü pambığın alovunda gözaltı qayınanama baxırdım, yaman qocalımıdı, sir-sifeti qırış-qırış idi, elə bil qədim qəbirüstü yazdı, gözlerindən kəder, yaşılıq yağırdı, sakitcə, sözəbaxan uşaq kımı üstüne nazik döşkəq qoyulmuş ketilədə oturub oğlunun açıq kürəyinə, mene qeribe bir maraqla baxırdı. O alovun işığında gözaltı Günlisəyə baxdıqca özümü qınayırdı; gör illər boyu mən kime düşmən gözü ile baxmışam, bu ki, fağırın biri imiş. Ancaq elə o dəm Günlisənin: "Bu usağın başına Əzräylə sigal çəkib", - deməsi, ərinin düz yola qaytarmaq üçün evimə ayağuna galşı - minnətə de gəlsa o geliş ayağana, amirane idi - nəhayət, ənin xalanla haqqında uydurduğu, hətta deyirdi, qardaşının çəkmeçisi köşkündən yandırılmasında onların eli varmış, qardaşının guya, çeyirkəyən dənəsi, əstəğfürullah, mənim iblisle yatmağım baradı şayieler, nə bilim, birdi, ikiyi dəmər, yadına döşdükəcək əreyimdə sessiz qehqəhe çekirdim; yan, cartla Günlisə, səni ocağının başında eləbaxan, sözəbaxan pişiyə döndərməşəm. Əreyimdəki qəhqəhe ele güclü idi ki, yəqin, bütün cöhrəmə sevinc hopmuşdu, yanaqlarım allanmışdı, sevindiyimden ellərim esirdi, az qalmışdım yazılı Mehdíxanın belini yandırmı.

Mehdíxan oxumuş olmasa da ariy idi. Mənim evimə pənah getirməyi bir tərəfdən anası ilə düşmən olduğuma, Günlisənin evimə yaxınlaşmağa belə

cüreti çatmayacağından ötrüydüse, digər tərəfdən - burası illər ötdükcə ağlıma geldi - kəndde hamı bilirdi ki, mənim usağım olmur, Mehdíxan bunu da esas saymışdı, özlüyünde daş-terəziye qoymuşdu. Ham də mənim ağızıbütlüyüm... Hay-küküre baxma, men sərr dağarcığıyam, boş sözləri danışın gizliliyi saxlayıram. Mehdíxanın dədəsi Farhad olduğunu Günlisə ne qədər hay-kük salsa da, men heç yerde boyunma almadım ki, Fərhada fal açağım. Hərçənd Mehdíxan evimə gəlib məndən kömək dileyəndə qızışib ağızdan qaćırtımdı, o da mənim sözüne ip almamışdı, çünki öz canının hayatı idı, öz canı ilə alleşirdi.

Mehdíxanın anasının mənim qapımı yalvar-yaxarla, pişim-pişimlə döyəcini, mənim də qapını onun üzünə açacağıni gözləmirdi. Bəlkə bundan ötrü özünü öldürdü? Bəlkə, bezmışdı utana utana, çəkincə-çəkincə yaşaşmadıq? Axi, cüdanı çuvalda gizlətmək olmaz. O yera ki, Günlisə burnu uzatdı, hökmen iyley-iyəleya bürün sırıldırım agah olacaq. Mehdíxan ağılli idi, kimi-kimi anasını yaxşı tənirdi. Özüne qəd gənűn, daha doğrusu, qəsd gecəsinə elə seqmədi ki, heç kəs şübhəlenməsin. Soyuq dəymədi, gecə banka qoydular, yati, sehər durmadı. Həmin gecə Günlisənin bankalamağına razı olmayı demidi ki'ki, sən otur, meni Xatire bankalayaçasə. Özge vaxtı belə qətiyyəti olmazdı, həyə eləyərdi, həmin gecəsə son dəfa anasına göstərmək istəyirdi ki, bax, yaxşı-yaxşı bax. Xatire mənim arvadımdı! O gecə Günlisə birdəfələk uduzduğunu anlaysıb yaxıq görkəm almışdı.

Düzü, ilk günler: "Ölüm gözle qaşın arasındadı", - düşünürdüm. Dayın kimi sapşəğlam adam günümüzün qabağındı soyuq dəyməsiz-filansız dünyasını deyişmedi? Ölüm Allahın sırrı... Amma Mehdíxanın ölümündən beş-on gün sonra telefonhaqqın verməyə getmişdim, qaydanda aptekçi Mürsələ rastlaşdım. Dayanımdı aptekin qabağındı. Mürsəl ziyanızı adardı, bir kimseyə pisişli keçməyib. Salam verdi, ayaq saxlayıb hal-əhval tutdum. Dedi ki, ay Xatire, yənə tek qaldın. Ərki vardi, yaşılı kişi idi, bir yerimiz ağıryanda hekimdən qabaq onun üstüne cümmuşqən həmisi, hərdən elə aptekdə çəkinimdən aqib ağıyan yeri zəruri göstərmmiş, heç vədə Mürsəlin kişi olduğu ağılimiza gəlməyib. Heç o da biza, dəqiqədəbir yanını-başını tutub aptekle qaçan arvadlara kişi gözü ilə baxmayıb. Dedi: "Neyləyim, qışməndi bəyliyəs". Həqiqətən Mehdíxanın ölümündən təsirliydi. Neçə müddət yaşadıq, bircə kərə nalayıq hərəketini gördəm, mənimlə danişanda - utanırdı, çəkinirdim - sesini da gürəcəsidi. "Gərək aparın yardımçından meyidi, - dedi Mürsəl, - öyrəneydinizdən ölümün sabəbini". "Nə mənəsi, geri qayıtmaçaqdi ki? Səbab soyuqdaymadı, həmin gecə özüm bankalamaşdım onu". "Bilirəm, soyuqdəymə öz yerində, deyəsən, əsəbləri de naxəlefdi, son zamanlar yuxusu-zadı da pozulmuşdu". Qulaqlarına inanmadım, mən biləni Mehdíxan yuxusuzluqdan sıkkıylətməmişəm, eksine pişik kimiydi, harda uzandı o dəqiqə xorulustu aləmi götürürdü. "Onu sənə kim deyib?" - sorusundum. "Heç kim, - Mürsəl cavab verdi. - Rehmətlilik ölməmişdən üç-dörd gün qabaq məndən iki qutu yuxu dərmanı almışdı.

Ağlıma nə gəldisə, evə qaydan kimi axtarışa başladım. Mehdíxanın paltaşlarının cibinəcən - hələ rehmətiyin pal-paltarı bizişdi, Günlisə aparmamışdı - axtardım. Yuxu dərmanı-filan tapmadım. Beləni canım, Günlisə orda-burda adıma "başyeyən" deyirdi, qalırdım kəsile-kəsile, dina bilməzdim, axı, nece deyərdim ki, Mehdíxan özüne qəsd eləyib? Ardınca ayrı sorğu-sual çıxı bilərdi. Mən isə Mehdíxanaya söz vermişdim, mömən bəndə verdiyə sözün quludu".

"Xalana tərəfkeşlik eləməseydin, bunları danışmadım. Ebi yox, Allah günahından keçsin, sən nə Gülnisəsen, nə Xeyrənsə, yekə kişisen, sırr saxlamağı bacarsın yanın. Baxma ki, öz aramızda sənə "qırışmal" dəyirem. Day qoltuğun qarşılanmasın, gedci, ağızırtılıqlı eləsen də heç kəs inanızz... Deməli bele, Mehdiyin məsələsinin sənə-sənə soyğu yoxdu. Keçək sənə dəxli olan mətbətləbər..."

O dəmlər ki, Sura hökumətinin yixilhayixil dövrü başlıdı, camaatın başını qəzət, televizor ele qatdı ki, iş-güç, yemek-icmək yaddan çıxdı. Kolxoza-məlkoza ayaq basan olmadı, ekilən pambıq çölde mal-qaraya yem oldu. Yanvar qırışından sonra camaatın fikri-zikri ləp dəyişdi, deyəndir bu kənddə binadan ekib-bəcərən, çölde-torpaqda işleyen olmayıb, hamı alımdı. Kişilər seherden - aksəməcan aptekin qabağına, çayxanaya yığışib, seherdən-aksəməcan höctələşiridər. Həttə falçı Xeyrənsə arvad hamamında zənənləri başına yığıb and-amən eleymiş ki, ölkəmizdə o qədər sərvət var, ona-buna paylaşırdımasaq, heç kəs elini ağıdan-qaraya vurmayıq, amma ele firavan dolanacaqı ki, keçmiş şahların bize paxılılı tutacaq. Ölülərə başdaşını da qızılardan düzəldəcəklər. Kimsə söz atmışdı: "Zərger Qulul qəbiristənlidəqda daş qoymayacaq denən". O yandan Qulunun arvadı çıxmışdı, bir mərkeq qopmuşdu, gel görəsən. Arada Xeyrənsənin özüne də bir-ikisini illəşdirmişdilər.

Qəribə işdi, adamlar İsləməkələ bahər, yeməyi də yadırğamışdır, çörəkqi Nisəxanım elini "Quran"ın basırkı ki, neçə gün bircə çörək sənətə satıb, axırdı bezarı, ərizə yazıb, bir ay otpusku çıxbı. Özgə vaxtı Nisəxanım çörək dükənini bağlayıb otpusku çıxa bilərdi? Camaat alemi dağıdırıcı, ondasa heç kəs bunun fərqiye varmayıb, guya, çörək dükəni, çörəkqi Nisəxanım yerli-dibli yoxmuş. Nisəxanım da eləcəz qalib üst-üstə ötən illərin otpuskları götürüb. Yenə camaatın vaccine olmayıb. Nisəxanım and-amən eləməseydi də bilişik ki, rayon merkezindən çörək zavodı İsləmər. İsləmər ya eli qoynunda durublar, ya da aptekin öndükərlərdən, çayxanadakılardan çənelərinin altına salıb höctələşirərlər. Öz aramızdı, elə mən özüm də çörəyin dadını-tamını yaddan çıxmışdım...

Camaatın çörəyi, çörəkini unutduğu günlərdə kendimizə kəndimizə rəqaşlar maşının dəlincə düşüb qəçdi, qışqırışdır, maşın dayanıb içərisindən qalstıktı, gombul kişi çıxandası uşaqları səslerini xırp keşdilər. Bilmirən nədəndi, biziñin kəndin uşaqları tanımışları qalstıktı, panamalı kişilərdən qırxurlar. Kişi gah maşına, gah piyada böyükür rayon mərkəzindən bitişin kəndimizin içinde hərələndi, orda bir-ikisi kəlmə dedi, bura piç-piç... Gecəni də kənddə, sənin xalangılə qaldı. Şəhər tezdənə geldiyi maşının izi-tozu da görünmürdür. Əvvəzində sənin xalanın əri - gözüyle görən biqeyrat - qollarını çırmalayıb işe girdi, xalanın əri klubda iki otaq icarəye götürdüyü, birlərini özüne kabinet eləmişdi, o birini gözleme otağı. Klubun qabağına lövhə də vurulmuşdu: "Filan partiyanın filan rayon şöbəsi". Camaata naşıl kimi gelirdi, dünənəcən çöldə-bayırda işleyən kəndimiz boynuna qalstuk taxır, kabinetində oturub sığayıtları qəbul eleyir, ev-ev gəzilər partiyasına üzvlər yığır. Kabinetinə telefon da cəkdirmişdi, panamalı, qalstıktı, gombul, gödək kişi herdən bir yene həmin qara maşınla kəndə gelirdi, amma day heç yana getmirdi, bircə xalangıla, ordan da olsa-olsa klubla, xalanın erinin kabinetinə. Xalanın erinə həsed aparılanlar, ona yaltaqlananlar günü-gündən artırdı, camaat şikayətə polise, prokurora yox, onun yanına gedirdi. Ancaq bu uzun sürmədi, kəndə yeni-yeni maşınlarda yeni-yeni qalstıktular geldi, yeni-yeni partiyaların söbələri yaradıldı kəndimizdə. Sənin dədən də bir partiyaya başlıqlı eleyir, herdənber seherden səzə də xarici maşınlar gelir. Dədən mollə Məmmədəli ilə razılaşıb, məscidin həyatındaki ikigözü köhnə otaqları təmizlədirib, temir elətdirib, xalanın əri kimi

özüne kabinet düzəlddirib, telefon çəkdirib kabinetinə, canım sənə desin, məscidin qabağına partiyanın lövhəsinə də vurdurub. İndi kənddə ayrı-ayrı partiyaların söbələri oxdu, evveller çöldə-bayırda işleyen, lapatka, bel, kətmen əllərini qabar eleyən, mal-qoyun otaran kəndçilərimiz boyunlarına qalstuk bağlayıb bir anda kabinet adəmına, partiya işçisine çevrildilər. Qabaqlar kolxoz sehərinin qorxusundan zağ-zağ əsərlər sinələrinə döyüç çigirirdilər. "Biza pambıq yox, azadlıq lazımdı!". Adamlar indi-indi sakitləşib, bir-ikisi ilə once bilsən necə dava-dalaş olurdu? Şəhərdə aləm sözlə qarışında, yeni partiya rəhbərləri söz davasına çıxanda, bizim kənddə yumruqlar, şillələr, tepiklər, kəllələr işe düşürdü. Bu əy yerində, qaydaq Fəridənin məsesinə...

Kalan qızı Fəridə qəşengdi, buna söz yox, baxma ki, seni herifləyib, o qız plov-zad bişirə bilir. Vilayətin oğlu Familles "Leyli-Məcnun" idi. Məktublaşmaq, görüşmek, men nə bilim ne... O Vilayətin oğluyla ki, böyük qardaşı Qiyyas şəhərdə işleyir, evdəkiler də onunla sənə xeber göndərlər, durma gal, səndən ötrü dərixmış. Ancaq sen geləndən dərəcə tapılmır. Çünkü yaxşı bilir ki, sen şəhər qayğıdan sonra seherden xarici maşınlarla yuxarıdakılara gələcək, dədənin etrafındakı cesuslar yuxandakilara: "Bütün günü işleyir, - deycəklər. - Oğlu gelmişdi seherden, onu da ferli-başlı görmeye macalı olmadı. Gecə-gündüz kabinetdədi, işdə-qücdədi". Dədəni qınamaq olmaz, partiyalarda iş beşərulub, her şöbə başçısının etrafında iki-üç güdükkü, xəberçi var. Gələnlər maşından düşməniş olanları qoyurlar ovuclarına. Bir də gördün durdugu yerdə bir şöbə başçısını çıxardı atıdlar, kabinetin də əldən geldi, geləcəyi də. Qabaqdan seckı gelir, bilmək olmaz, belkə, dədən deputat, sonra da, adı nedən onun, spiral - deyesən, spiker demək isteyirdi, - oldu. Kəndimizdəki bütün partiyaların şöbə başçıslarını üreyindən deputat olmaq keçir, bu qulağınman eşitmışım, hamısı geliblər evime ki, Xatire, buyur, gel gi bizim partiyaya. Öz aramızdı, dədən da gelib məni öz partiyasına yazmaq isteyirdi, arvadından gizlin xalanın əri de gelmişdi ki, məni öz partiyasına yazdırırsın. Day nələr vəd verimiyib. Bilirlər, axı, Xatire hansı partiyaya girse, dalınca bir toyxana adam getirəcək. Demişəm gedin, menin dava-dalaşlıq halım qalmayıb. Day sakitlik isteyirəm...

O Vilayətin oğluyla ki, kiçik qardaşı Nazim dünən bütün gecəni xalangılı həndəverində səni güdüb. Gecə evinizə qayğıdan həyətlərindəki iki heyvəri iti qışqırıdə sənin üstüne. Yaxşı uşaqdı, ileri də özü böyüdüb. Açıqlandım məsələni eşidende, Guya ki, qardaşının qırıştin çəkir. Bəbədi hələ, məktəbi də qurtarmayıb. Qabağımda zar-zar ağıldı ki, Xatire xala, bəs neyleyim, Famil əskər gedəndə Fəridəni mene tapşırıb. Men dədəm ki, nəhaq özünü üzme, o, xalasıqızını alan deyil, hələ evlənmək fikri yoxdu. O, siyasetin qurbanıdi".

Heyrətə gülümsünüb: "Men siyasetin qurbanıyam?" - soruğum. "Hə", - dedi. Çaşın-çaşın çıyınlarımı çəkdim: "Hansı siyasetin? Men heç vaxt heç bir partiyin üzvü olmamışam, anadəngələmə biterəfəm". "Qırışmal, bu dəfə sənə elə şeylər danışacam ki, anandan, Məsmə xaladan eşitmışəm. Özüne deməyənə ha... İstesədi özü sənə deyərdi, madam ki, deməyib, sən aşıb-ağartma. Bele çıxar ki, mən xəbərçilik eleyirəm. Əslində böyük bir sərə-mmır də yoxdu arada... Qisasi, on beş gün qabaq dədənin böyüyü ilə xalanın erinin başbiləni bir maşında gəlmİŞdilər kəndə. Məsmə xala sizin həyətdə yaxşı süfrə açmışdı, dədən qoyun kəsib kabab çəkmışdı, stolda araq-çaxır bəs deyinçdi. Adam azdi, ele kişilər özləriydi, dədən, xalanın əri - herçəndə ona kişi deməyə dilmər - bir də seherden gələn iki nəfər. Zalımlar şoferi darvazanızın qabağında neçə saat gözlətdilər, amma həyətə çıxbı yemək-zad da təklif eləmedilər yaşına. Axırda Məsmə xala yuxanı arasında ciyer kababı apıran şoferi ki, al ye, yeqin, acsan. Şofer denən, lalmış, karmış heç yaxına qoymayıb aradı. Yayın cırlamasında maşının pencələrini da bağlayıb oturub içəride.

"Xalana tərəfkeşlik eləməseydin, bunları danışmadım. Ebi yox, Allah günahından keçsin, sən nə Gülnisəsen, nə Xeyrənsə, yekə kişisen, sər saxlamağı bacarsın yeqin. Baxma ki, öz aramızda sənə "qırışmal" dəyirem. Day qoltuğun qarşılanmasın, gedci, ağızıyrıtlıq eləsen də heç kəs inanızz... Deməli bele, Mehdiyən məsələsinin sənət-soyuğu yoxdu. Keçək sənə dəxli olan mətbətləbər..."

O dəmlər ki, Sura hökumətinin yixilhayixil dövrü başlıdı, camaatın başını qəzət, televizor ele qatdı ki, iş-güç, yemek-icmək yaddan çıxdı. Kolxoza-məlkoza ayaq basan olmadı, ekilən pambıq çölde mal-qaraya yem oldu. Yanvar qırışından sonra camaatın fikri-zikri ləp dəyişdi, deyəndir bu kənddə binadan ekib-becəren, çölde-torpinqda işleyen olmayıb, hamı alımdı. Kişilər seherden - aksəmacan aptekin qabağına, çayxanaya yığışib, seherdən-aksəmacan höcətəşəridərlər. Həttə falçı Xeyrənsə arvad hamamında zənənləri başına yığıb and-amən eylemiş ki, ölkəmizdə o qədər sərvət var, ona-buna paylaşırmışaq, heç kəs elini ağıdan-qaraya vurmayıq, amma ele firavan dolanacaqı ki, keçmiş şahların bize paxılılı tutacaq. Ölülərə başdaşını da qızılardan düzəldəcəklər. Kimsə söz atmışdı: "Zərger Qulul qəbiristənlidəqda daş qoymayacaq denən". O yandan Qulunun arvadı çıxmışdı, bir mərkeq qopmuşdu, gel görəsən. Arada Xeyrənsənin özüne də bir-ikisini illəşdirmişdilər.

Cərəbie işdi, adamlar İsləməkələr bahər, yeməyi də yadırğamışdır, çörəkqi Nisəxanım elini "Quran"ın basırkı ki, neçə gün bircə çörək sənətə satımbı, axırdı bezarı, ərizə yazıb, bir ay otpusku çıxbı. Özgə vaxtı Nisəxanım çörək dükənini bağlayıb otpusku çıxa bilərdi? Camaat alemi dağıdırıcı, ondasa heç kəs bunun fərqiye varmayıb, guya, çörək dükəni, çörəkqi Nisəxanım yerli-dibli yoxmuş. Nisəxanım da eləcəz qalib üst-üstə ötən illərin otpuskları götürüb. Yenə camaatın vaccine olmayıb. Nisəxanım and-amən eləməseydi də bilişik ki, rayon merkezindən çörək zavodı işləmir. İşçilər ya eli qoynunda durublar, ya da aptekin öndükərlərdən, çayxanadakılardan çənelərinin altına salıb höcətəşərlər. Öz aramızdı, elə mən özüm də çörəyen dadını-tamını yaddan çıxmışdım...

Camaatın çörəyi, çörəkini unutduğu günlərdə kendimizə kəndimizə rəqaşlar maşının dəlincə düşüb qəçdi, qışqırışdır, maşın dayanıb içərisindən qalstıktı, gombul kişi çıxandası uşaqları səslerini xırp keşdilər. Bilmirən nədəndi, biziñ kədim uşaqları tanımışları qalstıktı, panamalı kişilərdən qorxurlar. Kişi gah maşına, gah piyada böyük rayon mərkəzində bitişin kendimizin içinde hərləndi, orda bir-ikisi kəlmə dedi, bura piç-piç... Gecəni de kənddə, sənin xalangılə qaldı. Şəhər tezdənə geldiyi maşının izi-tozu da görünmürdür. Əvvəzində sənin xalanın əri - gözüyle görən biqeyrat - qollarını çırmalayıb işe girdi, xalanın əri klubda iki otaq icarəye götürdüyü, birləri özüne kabinet eləmişdi, o birini gözleme otağı. Klubun qabağına lövhə də vurulmuşdu: "Filan partiyanın filan rayon şöbəsi". Camaata naşıl kimi gelirdi, dünənəcən çölde-bayırda işleyen kendimiz boyununa qalstuk taxır, kabinetində oturub sığayıtları qəbul eleyir, ev-ev gəzilər partiyasına üzvlər yığır. Kabinetinə telefon da cəkdirmişdi, panamalı, qalstıktı, gombul, gödək kişi herdən bir yene həmin qara maşınla kəndə gelirdi, amma day heç yana getmirdi, bircə xalangıla, ordan da olsa-olsa klubla, xalanın erinin kabinetinə. Xalanın erinə həsed aparılanlar, ona yaltaqlananlar günü-gündən artırdı, camaat şikayətə polise, prokurora yox, onun yanına gedirdi. Ancaq bu uzun sürmədi, kəndə yeni-yeni maşınlarında yeni-yeni qalstıktular geldi, yeni-yeni partiyaların söbələri yaradıldı kendimizdə. Sənin dədən də bir partiyaya başlıqlı eleyir, herdənber seherden səzə de xarici maşınlar gelir. Dədən mollə Məmmədəli ilə razılaşıb, məscidin həyatındaki ikigözü köhnə otaqları təmizlədirib, temir elətdirib, xalanın əri kimi

özüne kabinet düzəlddirib, telefon çəkdirib kabinetinə, canım sənə desin, məscidin qabağına partiyanın lövhəsinə də vurdurub. İndi kənddə ayrı-ayrı partiyaların söbələri oxdu, evveller çölde-bayırda işleyen, lapatka, bel, kətmen əllərini qabar eleyən, mal-qoyun otaran kəndçilərimiz boyunlarına qalstuk bağlayıb bir anda kabinet adəminə, partiya işçisine çevrildilər. Qabaqlar kolxoz sehərinin qorxusundan zağ-zağ əsərlər sinələrinə döyüb çıyrırlırlar: "Biza pambıq yox, azadlıq lazımdı!". Adamlar indi-indi sakitləşib, bir-ikisi ilə once bilsən necə dava-dalaş olurdu? Şəhərdə aləm sözlə qarışında, yeni partiya rəhbərləri söz davasına çıxanda, bizim kənddə yumruqlar, şillələr, tepiklər, kəllələr işe düşürdü. Bu əy yerində, qayıdaq Fəridənin məsesinə...

Kalan qızı Fəridə qəşengdi, buna söz yox, baxma ki, seni herifləyib, o qız plov-zad bişirə bilir. Vilayətin oğlu Familles "Leyli-Məcnun" idi. Məktublaşmaq, görüşmək, men nə bilim ne... O Vilayətin oğluyla ki, böyük qardaşı Qiyyas şəhərdə işləyir, evdəkiler də onunla sənə xeber göndərlər, durma gal, səndən ötrü dərixmış. Ancaq sen geləndən dərəcə tapılmır. Çünkü yaxşı bilir ki, sen şəhər qayğıdan sonra seherden xarici maşınlarla yuxarıdakılara gələcək, dədənin etrafındakı cesuslar yuxandakilara: "Bütün günü işləyir, - deycəklər. - Oğlu gelmişdi seherden, onu da ferli-başlı görmeye macalı olmadı. Gecə-gündüz kabinetdədi, işdə-qüdcədi". Dədəni qınamaq olmaz, partiyalarda iş beşərulub, her şöbə başçısının etrafında iki-üç güdükkü, xəberçi var. Gələnlər maşından düşməniş olanları qoyurlar ovuclarına. Bir də gördün durdugu yerdə bir şöbə başçısını çıxardı atıdlar, kabinetin də əldən geldi, geləcəyi də. Qabaqdan seckı gelir, bilmək olmaz, belkə, dədən deputat, sonra da, adı nedən onun, spiral - deyesən, spiker demək isteyirdi, - oldu. Kəndimizdəki bütün partiyaların şöbə başçıslarını üreyindən deputat olmaq keçir, bu qulağınman eşitmışım, hamısı geliblər evime ki, Xatire, buyur, gel gi bizim partiyaya. Öz aramızdı, dədən da gelib məni öz partiyasına yazmaq isteyirdi, arvadından gizlin xalanın əri de gelmişdi ki, məni öz partiyasına yazdırırsın. Day nələr vəd verimiyib. Bilirlər, axı, Xatire hansı partiyaya girse, dalınca bir toyxana adam getirəcək. Demişəm gedin, menin dava-dalaşlıq halım qalmayıb. Day sakitlik isteyirəm...

O Vilayətin oğluyla ki, kiçik qardaşı Nazim dünən bütün gecəni xalangılı həndəverində səni güdüb. Gecə evinizə qayğıdan həyətlərindəki iki heyvəri iti qışqırıdı sənin üstüne. Yaxşı uşağı, ileri də özü böyüdüb. Açıqlandım məsələni eşidende, Guya ki, qardaşının qırıştin çəkir. Bəbədi həle, məktəbi də qurtarmayıb. Qabağımda zar-zar ağıldı ki, Xatire xala, bəs neyleyim, Famil əskər gedəndə Fəridəni mene tapşırıb. Men dədəm ki, nəhaq özünü üzme, o, xalasıqızını alan deyil, həle evlənmək fikri yoxdu. O, siyasetin qurbanıdi".

Heyrətə gülümsünüb: "Men siyasetin qurbanıyam?" - soruğum. "Hə", - dedi. Çaşqın-çaşqın ciyinlərimi çəkdim: "Hansı siyasetin? Men heç vaxt heç bir partiyin üzvü olmamışam, anadəngəmə biterafam". "Qırışmal, bu dəfə sənə elə şeylər danışacam ki, anandan, Məsmə xaladan eşitmışəm. Özüne deməyənə ha... İstəsədi özü sənə deyərdi, madam ki, deməyib, sən aşıb-ağartma. Bele çıxar ki, mən xəbərçilik eleyirəm. Əslində böyük bir sərr-mirr də yoxdu arada... Qisasi, on beş gün qabaq dədənin böyüyü ilə xalanın erinin başbiləni bir maşında gəlmİŞdilər kəndə. Məsmə xala sizin həyətdə yaxşı süfrə açmışdı, dədən qoyun kəsib kabab çəkmışdı, stolda araq-çaxır bəs deyinçdi. Adam azdi, ele kişilər özləriydi, dədən, xalanın əri - herçəndə ona kişi deməyə dilmər - bir də seherden gələn iki nəfər. Zalımlar şoferi darvazanızın qabağında neçə saat gözlətdilər, amma həyətə çıxbı yemək-zad da təklif eləmedilər yoxsa. Axırdı Məsmə xala yuxanı arasında ciyer kababı apıran şoferi ki, al ye, yeqin, acsan. Şofer denən, lalmış, karmış heç yaxına qoymayıb aradı. Yayın cırlamasında maşının pencələrini da bağlayıb oturub içəride.

Gələnlər sizdə xeyləq ləngiyib, amma şofer oturduğu yerdə qırmızıdanmayıb da... Deyirler, uşaqlar maşına yaxınlaşmağa qorxurmuş, barmağını maşına vurunin tok ağlini başından çıxarırmış. Elə uşaqlar Məsmə xalaya deyib ki, yaxına getme, tok vurur. Yoxsa, yaxıq arvad birtəher olacaqmış. Onun da elaci kasılıb üzəqqan-uzəqə yuxarı şöfər göstərib ki, gel götür. Dİ gel, şoferin sırsifəti sənki daşdanmış, rulun dañında heyləktə oturub, heç kırpiklerini də qırpmayıb. Məsmə xala da açığa düşüb, üreyində deyib ki, bələ, cəhənnəmə ye, gora ye, can senin, cəhənnəmə tanrınnı... Həlbat ki, Məsmə xala kişilərlə həyətde oturmayıbmış, amma arabı süfrəye nese getirmek lazımlı olanda bəzi sözləri qulağı alırmış. Deyir, dədənin adamı deyirmiş ki, gerek bundan belə sizin aranızdan su da keçmənə. Heqiqəten ise başlırlar size gələn həmin o gūnecən xalangılılle aranız serin idi. Xalanın əri de qaydırıb ki, onsuq da su keçmir, biz bacanağıq. Xalanın ərinin böyüyü onur özüñün kəsib ki, bacanağıq azdı! Dədənin adamı zarafata salıb ki, yeddi bacanaq yola çıxdı, yolda dedilər, bir Allah bəndəsi olsayı, söhbətləşib mənələn başına nərdivan salardıq. Anan bir de süfrəye yaxınlaşanda hamı ayaq üstəymış, xalanın ərinin böyüyü töst deyirmiş ki, bəs, bizini partiyalar şəhərdə bir-birini deyənəklədiyi kimi, siz də burda bir-birinizi deyənək... tuf... şöğərib... həmişə casıram, nedə e, o sözün adı? - Xatire üzümü baxdı. Mən sakitkə: "dəstəkləmek", - dedim, o, sözüne davam elədi. "He, siz də burda bir-birinizi dəstəkləməlisiniz. Vəssalam, südətməm, gələnlər yeyib-icib oturublar maşına, üz qoyublar geriye. Məsmə xala axşam dədəndən soruşub ki, ay kişi, gələnlər nə deyirlər? Kişi da cavab verdi ki, sen siyasetə qarışma, baxma ki, səni partiyamiza qəbul eləmişəm. Yaxşısı budu bize kömək elə, gerek bizim oğlanları Fəridə er-arvad ola. Anan da acıqlanıb ki, bir yandan deyirsen qarışma, bir yandan da deyirsen kömək elə, yaxşısı budu, mən yaxamı çəkmək kənarə, özün nəce isteyirsən elə elə. Dədənələni yelleyib ki, heç man də qarışmayacam, bu işi düzüb qoşmağı bacın öz boynuna götürürəm. Deyənə, evvəldən qızını bizim oğlana vermək fikri varmış, intəhası, qabağın düşməyi özüne siğisidirmi. Anan da deyib ki, madam, yuxarıdaqlar belə məsləhət görüb, özünüz bilən yaxşıdı, sonra da bayraqı səhəbet düşüb yadına, dədəndən soruşub ki, bəs, "dəstəkləmek" nə deyən sözdü, yəni, adamlardan dəstə bağılaşmaq! Adamlar göy-göyerli-zaddi ki, dəstə bağılayalar! Dədənə de başını qaşa-qaşa yərib ki, yox, ay arvad, "dəstəkləmek" siyasi sözdü, o vaxt Karl Marks Almanıyanı sement zavodunda çıxış elayandə fehlələrə deyib ki, əzizlərim, bir-birinizi dəstəkləyin. Məsmə xala da el çəkməyib ki, ay kişi, bəs, o Marks köpəyoğlu bizim uşaqları hardan tanırı? Dədənə derinə getməyib ki, "ay arvad, sən Allah, az sorğu-sualı tut məni, yerimi sal, yatıram, seher tezədən durmalyam".

Araya çökən sükütü xoruzların səs-səsə verən banı pozdu. Xatire yorğun-yorğun gülümsünüb: "Ayə, qısqışmal, - dedi, - səhər açılır, gəl bir sənin falına baxım".

Oyananda ilk anladığım bu oldu ki, Xatiregildə gecələmisiem. Biz yatanda səhər açılmaqdə idi. Bir həyətdə, amma ayrı-ayrı evlərde yatdıq. Xatire Şuranın evində, mən Xatirenin. Yorulmasayıdım, evimizə qayğıdım, yuxum töküldü, kırpiklərim qeyri-ixtiyari qapanırı, düzüñequluslu, birtəher evimizə dönerdim, çəkindir. Vilayətin kicik oğlundan, Fəridənin "cangündə"inden ne desən gözəlemək mümkündü. Baxma ki, Xatire: "acıqlanışsam", - deyir. Uşaqdı, beyni qızdı, qurtardı. Sonra ilərin qabağında qaç, canını qurtar, görüm...

Mən yerimdən duranda gün günortadan keçmişdi. Geyinib artırmaya çıxanda gözlərimə inanmadım. Xatire qollarını çırmalatıb yaxşıca süfrə açmışdı, elindəki

dəsmalı yelleyib süfrəye qonmaq istəyen milçəkləri qovurdu. Qəribə burası idi ki, Xatireni heç vaxt əməlli-başlı biş-düş eləyən, ev yiğidirən görməmişdim, ağlıma da getirmirdim ki, Xatire adı qadınlar kimi - lap elə mənim anam kimi - ev işləri görər, həyət-baca şüpür, yemek bışırər.

Xatire meni göründə:

- Nə tənbələşən, - dedi. - Qiymiram səni durğuzmağa, sən də oyanmaq bilmirsən. Açından başım gicəllənir.

Əl-üstümü yubub masa arxasında əyleydim.

Xatire qəfi şikara rast gələn yalquzaq kimi yeməyə girişdi, ağızı işləyə-isləyə dedi:

- Ye, ye... Mənim xörəklərim Fəridənin plovundan dadsız deyil. Qitliq da olsa, sənə gelecek arvadından yaxşı qulluq əleyim.

Mən evimizə qayğında hava qaralırdı. Pilleləri qalxb artırmaya çıxanda anam bərkəndə dedi:

- Yaxşı gelmisen. Fəridə də bizdədi. Sənin çəkmələrini getirib. Darixir bayadqan... Gəl... gəl, şirin söhbət əleyin...

- Yox, xala, - Fəridə cəld pilleləri endi. - Gecdi, mən gedirəm, - aşağıdan-xuxana anama dedi.

Anam razılaşmadı:

- Bu vədə tek necə gedəcəksən?

Fəridə boynuma qoysdu:

- Xaloğlum türər də mənə, - deyəsən, elə məni gözləyirmi.

- He, həlbat ki... Nə deyirəm... - anam üz vurmadi. - Yaxşı yol, qızım.

Çar-naçar "esirlikdən qurtulan" çəkmələrimi geyindim ve Fəridəni irəli buraxıb həyətdən çıxdım. Özlüyümde: "Fəridənin cangündən itləri ikimizin üstüne qısqırtmağa cesərat eləməz" - düşünbüb, addımlarımı yeyinlədib, addımlarımı yeyinlədib ona çatdım.

Yönüümüz Kür qırğıından salanda Fəridə dilini dinc qoymadı:

- Xatire ilə kəndin içinde herlərisən, məniše təkliyə çəkirsən ki, görən olmasın? Yoxsa, qorxursan o ifritdən? Cadu-zad əleyib bəlkə sənə?

Zarafata salmaq istədim, tərəsindən ağlıma heç na galmedi.

- Bize yatıb qala bilmənidir, - Fəridə məndən cavab-mavab gözləmirdi. - Gecəyarısı ayaqyalın, xəber- ətersiz, ses-soraqsız yoxa çıxdın. Baş, Xatirenin qucağı nə şirin oldu? Necə yatdırın gecəni? Onun yanına girəndə heç olmasa ürəyindəcə: "dayı, məni başıqla", - dedim, demədin? - qısqış qoluma girdi.

Hırsınləməsem də özümü incik göstərdim:

- Kiri, ay qız, Xatire bizim rahmətlik dayımızın arvadı... - guya ki, Amerika aćıdm, Fəridənin bundan yerli-dibli xəberi yoxdu. Yersiz sözər dədviyime görə ürəyindəm də özümü dəzüm!

- Doğrudan?.. Olmaz elə dayıdostudan... Səhərəcən salıb səni çənəsinin altına bizim qeybətlimizi qırıb, - qıygacı üzümə baxanda gözlərimi yerə dikdim, zalimin qızı düz deyirdi, axtı. - Oturmusdun Şuranın evində, qabağında çay, mərmevəy, Xatirenin elinin altında kart... O, qaramızca döşəyirdi, sən də qulaq asırdın...

- Dayan görüm... Sən idin gecə pəncəredən baxan?..

- ...

- Ha, ya yox?

- Ha, mən idim! Burda nə var ki? Bəs, mən bilməymə ki, o Allahsız gecəgözü səni evinə salıb başına nə oyun açacaq? Elə bilirsən qarənlıqda evdən çıxmaga qorxuram? Mən ha! Ya məni töürməsem, evimiz gedib çıxa bilmərəm? Ay-hay! Kişi üreyi var mənde. Xatire ilə diz-dizə eyleşib söhbətlenən - yüz faiz ayndı ki, o ləçər bizim qeybətlimizi qırırdı - özgesi olsayıd, heç üzünə baxmazdım. Ancaq sən başqa məsələ... Kəndde doğulsan da qayda-qanunlarımızı

bilmirsən, sadəlövhəsən, Xatirənin şirin diline aldanırsan. Neynek, qoy olsun. Nə deyə biler, axtı, sənə Xatır? Elə həmisişə orda-burda dediklərini. Dedi ki, xalan fahışədi, dedim ki, xalanqızı gəzəyəndi, dedesindən bixəberdi, dedimi ki, özü üç dəfa əra getsə de aydan arı, sudan durudu?..

- Ay qız, sakit ol, ešebleşmə, - sözünə kesdim.

Səsinin ahengindən mənə elə kəldi ki, indiçə ağlayacaq. Ancaq o, bigənlilikə elini yelledi:

- Niye hərləşniram, öyrəncəliyik. Men de, anam da... Qulağımız dolub. Vecimizə alırmıq daha... Xatiredi de, qoy ne deyir desin. Amma arabir öz işdəklərini de yada salınsın. Prokuror Şuraya cörəyin arasında sıçan dərmanı verib zəherləmeyini, Gülnisənin oğlu Mehdişanı - üçüncü ərinin - cadulu bankalarla həmisişə yatzırdırmışını, voyenni ərinin, yəni ikinci ərinin de, aradan götürürəm məsesəsini, ərinin shalıshaşı ile başbır olandan sonra onu öyretnmişdi, yazıçı vertolyotdan atınsın yere... Elə bədəxət dayırımnı da başını Xatırə yemədi? Qarabaxt dayım, ağacın altında oturub dincini alırmış. Xatırə evdən çay getirir ki, gerək bunu içəsən. Dayım çay içən deyilmiş, ya üryeyinə nə ise damıbmış, deyir ki, içmirməm. O deyir iç, bu deyir içmirməm, axırdı Xatırə zorla çayı töküր dayımnın böğazına. Çay adına verdiyi o zəhrimar neymışə, dayım çəçəyib o saatca dùnyasını dəyişir...

- Yalandı! Men bunu eştirmənişəm. Dayım uşaqq-zad deyildi ki, Xatırə onun böğazına çay tökəydi.

- Yalandı! Hardan ağılna gəlib ki, sənin bilmədiklərin uydurmadi? Men niye yalan danişmalyiam? İnanırsan, gedərik xalandan soruşarsan. O ki, yalan danişmaz... Yoxsa, Xatırənin quçağında uuyandan sonra dost-doğmaca xalana da inanırsan?

- Danışmaz... - çarəsiz-çəresiz razılaşdırm. - Guya, kefdən Xatirəgildə yatmışdım. Men onun evində yatdım, o, Şurənin evində - bu bir. İkincisi, men yuxuya gedəndə səher açılırdı. Neçə saat yerimin içinde ilan vuram fırıldamış, - burası deyəndə Fərhad yadına düşdürü, düzdü, o, menim yadına dumanlı, demək olar ki, güclə gelirdi, ister-istəməz diqqətli Fəriyədə baxdım. - Özü de həmin peçin yanında yatmışdım, ağılmı cürbəcür fikirlər gelirdi. Elə biliirdim peçin içindən dayım çıxacaq. Mehdişan çıxacaq, voyenni çıxacaq, Xatırənin çəkənçi qardaş çıxacaq, özümük onun tikiydi çəkmələrin dilləre düşdürüyü mən heç vaxt eşidib eləmənişəm, qaraçılardı çıxacaq, Xatırənin dədəsi çıxacaq. Tapançanı götürüb başıma bir güllə sixacaqlar. Sonra da özleri ilə aparacaqlar, hamımız bir yerde girecəyik peçin içine... Yataqda qıvrıla-qıvrıla ağılmı gələnlərə elə inandım ki, yuxul-yuxulu durub peçin içine baxmağa da etinmediim. Tərs kimi gözümüz dəvərdək böyüdülmüş şəkər sataşdı. Xatırənin qardaşının şəklinə. Ətrafinə da qırmızı leni bağlanmışdı. Düz başının üstündə idı şəkər... İndi yat görürüm, necə yatsıran! İkinci kərə şəkli üzü üstə çevirmek üçün qalxası oldum. Ancaq şəkli çəvire bilmədim. Şəklin arxasından tapançan düşdü çarpayıra. Şəklin arxasında tapançan gizlətməyə yox idi, sanki göydən atmışlırlar onu... Xudaya? - Fəridə sözümüz kəsəndə mən özümə gəlib: "Mən nə danişıram, xudaya?" - düşündürdüm.

Və sevincək təsdiqlədim:

- Hə, hə, yuxuda...

Fəridə istiqanlılıqla gülümşündü, dediklərimdən razı qalmışdı.

- Neyleyəsen, - dedi, - o ifritənin, cadu-pitinin evində gecələmək hər kişinin hüneri deyil.

- Sən de başlamışın ki, Xatırənin quçağı, mən ne bilim, filan yeri...

Fəridə mene qıslıdı:

- Zarafat-zad başa düşmürsən? Xatırə haranın leçəridi ki, mən qısqanıb eləyim. Elə fikirləşmə ki, sənə əra germek xatırine özümü təmizə çıxarıb

Xatırəni yamanılayıram. O falçı hara, mən hara? Mən sənin xatrına, yalnız sənə görə gece Şurənin evinin pencerəsindən sizi güdmüşəm. Mən sənə görə səni dile tuturam. Gələcəyimizə görə... Yoxsa, bütün gecəni Xatırə idə diz-dizə oturan, Xatırənin qeybətlərinə, qarayaxdılara qulaq asan adəm yaşına buraxardı? İraq-İraq, qarılıb evde qalmamışam ki... Vallah-billah, Xatırə deyənlər uydurmadi. Bir de vallah-billah ki, bizim evlənməyimiz məndən çox sənə gərəkdi. Sən bəzi məsələlərdən xəbərsizsin, axtı...

Xalangılılin darvazasının qabağında ayaq saxladım, qoluma girdiyindən sövgətəbi o da dayandı.

- Hansı məsələlərdən? - soruşdum.

Fəridə qolunu qolumdan çəkib həyət qapısını açdı:

- Evde deyərem...

- Yox, - dedim, - yorğunam, qoy qalsın sabaha...

- Gəlmirsən? - bir ayağı bayırda, digəri həyətdə qəşqabağını sallayıb dayandı.

- Yox, küsmə, dedim ki, sabah gelərem...

Tekidə eləmədi, başını döndürb yanağımdan ehmalca öpdü ve "sağ ol" - deyib eve yürüydü. Demir qapının zərbə örtülen səsindən qulaqlatım bir xeyli uğuldadı.

...Evdə anam soruşdu:

- Noldu sənin evlənmək işin? Bir qərara geldin?

- Yox, - dedim yorğun-yorğun. - Elə işlər var ki, son nöqtəni qoymaq çətindi, çox çətindi...

Anam çəşinqılıqla dedi:

- Cətinlik-mətinlik yoxdu, bala. Ya "hə" deməlisən, ya "yox".

Göyəldən enib başa düşdüm ki, hansısa, Xatırə demişən, qalstuklular meclisindən uaq, savadsız anamın hüzurundaydı.

Şəhər qayidakam şəhərə, - dedim. - Gərək otpusq götürüb, gelib bir ay burda qalın. Ölçüm-biçim... Arvad alımaq bazarda kartof-soğan alveri deyil ki...

Anam razılıqla başını terptədi, bu dəfə dediklərimi yerli-yataqlı anlındı.

...Hardasa itər hürüşdü. Mənə elə gəldi ki, Vilayətin oğlunun itəri həyətdə çıxmamı gözləyir...

Şəhərə geləndə eştidim ki, Faxını öldürüb. Deyirdilər qatillər - qəfi pivexanaya soxulub ona atəş açınlar - iki nəfərmış. Yazığın bedənində üç, başına bir güllə dəyimiş. Yalan-gerçek şahidlər danişirdi ki, gələnləri görəcək Faxının sir-sifetindəki öyrəşdiyim həlüm təbəssüm silinib, qalın qasıları çatılıb, cöhresi ele zəhmli olub ki, nōndə min yol vurmağa gələnlər, nə də yaxınlıqda yaşayın tanış-biliş heç vəda onu o cür zabitəli görməyibmiş.

Belkə, qatillərin de qorxudan əlləri titrəyib, nə səbəbdənsə, ikicə addimlıqdan ve iki tapançadan dalbaladı açılan saysız-hesabsız gülleldən cəmi dördü dəyiş hədəfə...

Faxı piştaxtanın arxasından tapançalıların üstüne tullanıb, ancaq son güllə kəlləsinə tutduğundan yaralı pələng təki irəli şığıyan qolları boşalıb, qanlı əlləri arca qabaqdakı tuncsifat qatılın çıynına toxunub və daş kimi yera dayıb...

Hay-kük yopub aləm qarışınca qatillər gəldikləri ağı "Mercedes"ə minib göz qırpmışında aradan çıxıblar...

Deyirilər, kəlləsinə dəyen gülledən Faxının sıfəti bədheyət hala düşümbüş, polis gəlib çıxanacaq ortada qalan meyitə qorxudan yaxın duran yoxmuş...

